



# ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 9 avqust 2019-cu il Cümə № 166 (7336) Qiyməti 60 qəpik

Xəbər

Avtobus sürücüsü  
sükan  
arxasında  
oldü -  
Sumqayıtda...

yazısı sah.14-də

## Gündəm

**Azərbaycan daha böyük aprel savaşı astanasında**



Antiterror əməliyyatı hər an başlaya bilər; siyasi və hərbi ekspertlərdən ilginc rəy və gözləntilər...

yazısı sah.9-də

**Rusiya xilasediciləri Azərbaycan qırıcısının axtarışlarına qoşuldu**

yazısı sah.2-də

**Tarixçi alimlərin Xətai polemikasında susqunluğu**

yazısı sah.4-də

**Bayram namazının vaxtı, heyvan satışı və kəsim üçün ünvanlar**

yazısı sah.10-də

**İrandan tarixi qərar - Azərbaycan da buna gedərsə...**

yazısı sah.5-də

**Sifarişli hökmərə imza atmış hakimlər - cəmiyyət onlarla necə davranışmalıdır?**

yazısı sah.6-də

**Övladına sənəd əla bilməyən güneyli fəala Bakıdan rəsmi cavab gəldi**

yazısı sah.4-də

**Paşinyan "qırmızı xətt" i niyə keçdi: təcrübəsizlik, yoxsa...**

yazısı sah.11-də

**AQTA-nın həbs edilən vəzifəli şəxsləri hakim qarşısına çıxarıldı - rüşvət işi**

yazısı sah.4-də

**Azərbaycanın qaraçı problemi - çıxış yolu nədir?**

yazısı sah.13-də

## BAKİ VƏ KREMLƏ QARŞI HİYLƏGƏR TAKTİKA - AZƏRBAYCAN HÜCUMA KEÇSƏ...

Paşinyanın "miatsum" təxribatının arxasındaki məkrli hədəf; Ermənistan öz ağasını dəyişmək istəyir - iki paytaxta mühüm signal; erməni KİV-i: "ABŞ regionda Azərbaycanı seçir, bizə maliiyyə yardımları kəsilsə bilər..."



musavat.com  
Təhrif İsmayıllı

yazısı sah.8-də

## Dünya yeni böhran astanasında: neftin qiyməti sürətlə düşür

ABŞ-la Çin arasında başlayan ticarət müharibəsi ölkəmizi də təhdid edir; Azərbaycan gözlənilən təhlükədən necə çıxacaq; ekspert bildirir ki...

yazısı sah.7-də



**Yazıçı Anar dənizdə boğulmaqdən son anda xilas olub**

yazısı sah.3-də



**Səpərgəçilikdən prezidentliyə yüksələn gitəracı-siyasetçi Atambayev kimdir?**

yazısı sah.12-də



**Tanınmış pediatr: “Uşaq kökdürsə, sağlamdır” fikri yanlışdır**

yazısı sah.10-də



## Novruz Məmmədov qərar imzaladı

Nazirlər Kabinetin "Özünmüşgulluğa cəlb olunmuş şəxsden geri alınmış əmlakin açıq hərracda satılması Qaydası"ni təsdiq edib. Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (bundan sonra - Səticisi) özünmüşgulluğa cəlb olunmuş şəxsden geri alınmış əmlakin satisi kimi çıxış edir.

Bundan başqa, özünmüşgulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakin digər özünmüşgulluğa cəlb olunmuş şəxsə verilmesi mümkün olmadıqda, həmin əmlakin açıq hərraclarda satılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən saticiya müraciət ediləcək və müqavilə bağlanılacaq.

Səticisi hərracın keçirilməsi üçün satışa çıxarılan əmlakin yerleşdiyi ərazi üzrə xidmətin şəhər, rayon məşğulluq orqanlarının (1 nəfər), İqtisadiyyat Nazirliyinin regional bölməsinin və Maliyyə Nazirliyinin rayon (şəhər) maliyyə şöbəsinin (hər birindən 1 nəfər), Səticinin (1 nəfər) və yerli özünüidarəetmə orqanının (1 nəfər) nümayəndələrindən ibarət 5 nəfərlik tərkibdə komissiya yaradacaq. Səticisi hərracın keçirilməsi üçün satışa çıxarılan əmlak haqqında hərrac gününə ən azı 30 gün qalmış kütləvi informasiya vasitələrində və Səticinin rəsmi internet saytında hərracın keçirilmə forması, əmlakin tam adı, yerleşdiyi ünvan, ilkin qiyməti, sifarişlərin qəbulunun başlama və bitmə tarixləri, sifariş və sonadə qəbulu məntəqələrinin ünvanları, hərracın keçirilmə tarixi, vaxtı və ünvanı, əmlakin ilkin qiymətinin 10 faizi həcmində hesablanan behin məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı, digər məlumatları almaq qaydasını əks etdirən elan dərc etdirməlidir.

Son olaraq qeyd olunub ki, əmlakin satışından daxil olan vəsaitlər həmin əmlakin saxlanması, satışı, qiymətləndirilməsi və ekspertizadan keçirilməsi ilə bağlı xərclər çıxılmaqla, 3 (üç) iş günü müddətində DMX-nin hesabına köçürülcək.

## Bakıdan erməni filminə etiraz: Rusiyaya müraciət

Azərbaycan Mədəniyyət Nazirliyi erməni və rusiyalı kinorejissorların işgal altındaki Dağlıq Qarabağda film çəkililərinə etiraz olaraq Rusiya Mədəniyyət Nazirliyinə müraciət edəcək. Bu barədə APA-ya Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyət əlaqələr şöbəsinin müdürü İntiqam Hümbətov bildirib.

O qeyd edib ki, hazırda Mədəniyyət Nazirliyinin müraciəti hazırlanır və yaxın günlərdə Rusiya Mədəniyyət Nazirliyinə göndəriləcək.

Xatırlada ki, erməni kinorejissor Robert Def və rusiyalı kinorejissor Rano Kubayeva işgal altındaki Dağlıq Qarabağda "Valter" adlı film çəkməyə hazırlaşırlar. Filmdə məşhur fransız aktyor Bibi Naseri də rol alacaq. Artıq məsələ ilə bağlı Moskvanın Azərbaycan İcması Rusyanın mədəniyyət naziri Vladimir Medinskiyə müraciət edib.

## Türkiyədə zəlzələ: əhali yenə təşvişə düşdü

Dünən Egey dənizinin Türkiye sahillərində 4,8 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, Türkəyin Fövgələde Halların İdarəesi Olunması Agentliyi (AFAD) yerli vaxtla 11.39-da qeydə alınan yeraltı təkanların ocağının 18,47 kilometr dərinlikdə olduğunu bildirib.

Yeraltı təkanlar ölkənin İzmir şəhərinin Səfərihisar rayonundan 11,85 kilometr, Quş adasından isə 8,19 kilometr uzaqlıqda baş verib. Dağıntı və xəsarət alanlar barədə hələ ki məlumat yoxdur. Yaşayış ərazilərində hiss olunan zəlzələ əhali arasında təşvişə səbəb olub.

Qeyd edək ki, sərətgən Türkəyin İzmir şəhərində də 3,2 bal gücündə zəlzələ baş vermişdi. Bir neçə saniyə davam edən təkanlar əhalinin təşvişinə səbəb olmuşdu.

**Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!**  
Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfeli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

# Rusiya xilasediciləri Azərbaycan qırıcısının axtarışlarına qoşuldu

Rusiyanın Xəzər donanmasının axtarış-xilasetmə dəstəsinin mütxəssisləri Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər dənizində qəzaya uğramış MiQ-29 qırıcısını axtarışları üçün göndərib. Virtualaz.org xəbər verir ki, bu məlumatı Rusiyanın Cənub Hərbi Dairesinin mətbuat xidməti yayıb.


"50 nəfərlik axtarış dəstəsinin tərkibində "Anatoli Qujvin" kiçik hidroqrafiya gəmisi, "SB-45" xilasetmə-yedək gəmisi, çoxməqsədli mobil "MMK-1-100" kompleksi yer alır" - məlumatda deyilir.

Cənub Hərbi Dairesinin mətbuat xidmətinin nümayəndəsi bildirir ki, təxminə axtarış rayonunun sahəsi 600 kvadratkilometrdən çoxdur, suyun dərinliyi isə 40 metrə çatır. Axtarış işlərinə Xəzər donanmasının dəstəsi iki sutka sonra başlamağı nəzərdə tutur. "Habelə axtarış tədbirlərinə teleidarəetməli "Falkon" sualtı aparatını, "Super



QNOM Pro" teleidarəetməli pilotun taleyi haqda heç nə məlum deyil. Azərbaycan Müdafiə Nazirliyinin və digər müvafiq strukturların başlatdığı intensiv axtarışlar netice

verməyib. Nəhayət, Azərbaycan Türkiyədən kömək istəyib, Türkiye Müdafiə Nazirliyinin xüsusi təyinatlı dəlgiciləri axtarışlar üçün gəndərib. Lakin onların aparıldığı axtarışlar da netice sularında qəzaya uğrayıb.



## Bu gün Bakıda yağmursuz hava olacaq - 30 dərəcə isti

Avgustun 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişikləri buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Eko-ologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeoroloji Departamentindən məlumat verilib. Bildirilib ki, günün birinci yarısında yarımadañın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərqi küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gece 20-23, gündüz 27-30, Bakıda gece 21-23, gündüz 28-30 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civi sütunundan 759 mm civi sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq. Abşeron çimərliliklərində şimal-qərb küləyi gündüz cənub-şərqi küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgən, Zaqulba) 22-23, cənub çimərliliklərində (Türkən, Hövsən, Sahil, Şix) 23-24 dərəcə isti təşkil edəcək.

Avgustun 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərqi rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərqi küləyi əsəcək. Havanın temperaturu gece 18-23, gündüz 30-35, dağlarda gece 10-15, gündüz 19-24 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəldikdə, avgustun 9-da Abşeron yarımadasında mülayim küləklərin üstünlüyü və komfort temperatur şəraiti meteo-həssas insanların üçün əlverişlidir.



## Erməni hərbçi özünü asdı

Ermənistən Silahlı Qüvvələrinin hərbçisi Samvel Melkumyanın casası Gümrüdə asılmış vəzifyətdə tapılıb.

"Sputnik Ermənistən" xəber verir ki, bu barədə Ermənistən Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovanisyanın facebook səhifəsində məlumat yayıb.

Onun sözlərindən görə, gizlilik cəsədi evde tapılıb. S. Melkumyanın hərbi hissələrinin orkestrində xidmət edib. Hadisənin təfərrüati barədə məlumat verilmir.

Sayıtın əldə etdiyi məlumatda görə, hərbçinin 32 yaşı olub. O, Gümrüdə müşqəvə esasında hərbi xidmətə olub.

Nabrandan batan uşağın meyiti Rusiyada tapıldı

Avgustun 2-də Xəzər dənizindən boğulan 11 yaşlı oğlanın meyiti tapılıb. AzərTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 2008-ci il təvəllüdü Həsənov Polad İlham oğlunun meyiti Xəzərin Dağlıstan Respublikasının Dərbənd şəhəri sahilində aşkarlanıb.



## Bayden kütləvi qətlərə görə Trampı suşladı

Çərşənbə günü president Donald Trump Ohayo ştatının Deyton şəhərindən, sonra isə Texas ştatının El-Paso şəhərindən yola düşüb. Bu səfərin məqsədi keçən həftənin istirahət günlərində kütləvi gülələnmə hadisələri baş vermiş ərazidəki icmalarla görüşməkdir.

Sabi vitse-prezident Co Bayden prezidenti tənqid edərək bildirib ki, Tramp öz ritorikası ilə ağıderilərin üstünlüyünü və zorakılığı təsvir edir. Bayden öz seçkiqabağı kampaniyası çərçivəsində Ayovadakı tərəfdarları qarşısında çıxış edərək belə bir ritorik sual verib: "Trampın sözləri El-Pasodan olan cinayətkarın "Bu hücum latin amerikalılarının Texasa müdaxiləsinə cavabdır" sözündən ne ilə fərqlənir?"

Bayden öz sualına belə cavab verib: "Mənçə, bu sözler o qədər də fərqlənmir. Bu ölkədə ağların üstünlüyü alovunu qızışdırın prezidentdir" (AzərTAC).

## Bakıda ərəblərə qarşı quzdurluq edən şəxslər tutulublar

Bakıda ərəblərin kiraya yaşadığını evə basqın edən şəxslər tutulublar. Reportun məlumatına görə, hadisə avgustun 5-də Səbəylər rayonu ərazisində qeydə alınıb.

Bele ki, Səudiyyə Ərəbistanından Azərbaycana turist kimi gelmiş iki nəfərin kirayədə yaşadıqları mənzilə basqın olub. Mənzilin qapısının açıq olduğunu görən 4 naməlum şəxs evə daxil oludan sonra ərəbləri sözə hədələyərək onlardan 1700 manat pul və 5 ədəd mobil telefon alıblar. Daha sonra onların əllərini bağlayaraq oranı tərk ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov faktı "Report" a təsdiqləyib. O bildirib ki, hadisə ilə bağlı DİN-ə məlumat daxil olan kimi polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Avgustun 7-də ise DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəesi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törlətməkde biri qadın olmaqla, şübhəli bilinen 4 nəfər tutulub. Faktla bağlı araştırma aparılır, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Xalq yazarı, Yazıçılar Birliğinin södri Anar bugündə ölüm təhlükəsi ilə üz-üzə qalıb. Bu barədə o, "Yeni Müsavat"ın oməkdaşı ilə səhətində bildirib.

Anar müəllimin sözlerinə görə, bugündərde ailəlikə qardaş Türkiyə istirahətə gedib. İstirahətinin son günləndə, Azərbaycana dönməyə bir gün qalmış Egey dənizində boğulmaqdan son anda xilas olub.

Xalq yazarı hadisəni belə nəql edib: "Orada aile ilə bir yerde dincəldirdik. Amma dəniz turuna tək çıxmışdım. 6 saatlıq tur idim. Çok maraqlı idim. Adalar, qədim yunan mifləri ilə bağlı məkanlar... Odisseyin səyahəti həmin adalarla bağlıdır. Az qaldı mən də Odissey kimi əfsanəyə dönəm" (gülür - red)".

Yazıcıının sözlərinə görə, səyahət zamanı hər saatdan, yaxud saat yarımdan bir gəmi limana yaxınlaşmış: "O saat uşaqlar, cavanlar denizə tuttanib çıxmırlılar. Axırıncı dəfə gəmi sahildən bir az aralı dayandı. Dədim, madam ki, çıxmışam, bir dəfə mən də çıxmışam.

# Yazıcı Anar dənizdə boğulmaqdan son anda qurtulub

Hotelin hovuzunda çıxmirdim, dedim, dənizə də baş vurum. Özümü göyərtədən dəniz atdim. Demə, gəmi dənizin lap dərin yerində dayanıbmış. Dərinlik bəlkə də üç mən hündürdüldəyi. Boğulurdum, su ağzına dolurdu".

Xalq yazarı deyir ki, o anda kimisə haraylamaq ağlına gelməyib, xilasedicilər də olmayıb: ""Feryad" qışqırı, ya türkçə "imdad" qışqırı, "SOS" deyim, heç ağlıma da gəlmirdi. Dalğalar da məni gəmidən uzaqlaşdırırdı. Üzməyə çalışıram, amma dalğalara müqavimət göstərə bilmirəm. Birdən

səs gəldi ki, "Anar müəllim, əlinizi verin!" Əlimi uzatdım. Tuttu əlimdən, gəmiyə doğru dardı. Gəmiyə çatandan sonra məhəccərdən yapışb yuxarı qalxdım. Ramil adlı həkim orada olmasayıdı, bəlkə də fəlakət olacaqdı. Demə, o da

axır vaxtlar üzümürdüm. Amma burada üzmk də deyildi. Dalğalar o qədər güclü idi. Həm də çox dərin idi. Bir var ayağıyla təkan verəsən, qalxasan yuxarı. Bir də var ki, su üç mənim boyum qədər idi".

**Anar boğulmaq anında keçirdiyi hissleri də böülüdü:** "Doğrusu, o anda fikirləşməyə vaxt olmadı. Mənən heç qorxu da yox idi. Amma çıxandıqdan sonra fikirləşdim ki, belə qəribə ölüm ola bilərmi? Bu yaşa çatmışam, bura istirahətə gelmişəm, qayıtmışa bir gün qalmış dənizdə boğulum? Düşünürəm ki, eger boğulsayıdım,



Anar müəllime "Keçmiş olsun!" deyirik.

Qeyd edək ki, Xalq yazarı "Yeni Müsavat" a sensasiyon fiqirlərlə dolu müsahibə verib. Yaxın günlərdə müsahibəni oxuya biləcəksiniz.

□ Elşad PASASOV,  
Müsavat.com

# ABŞ-İran gərginliyi artır

**Politoloq: "Müharibə müttəfiqlərin vasitəsilə üçüncü dövlətlərin ərazisində artıq gedir"**

A BŞ-la İran arasında uzun müddətdir ki, söz savaşın dəvam edir. Söz savaşının hərbi əməliyyatlara keçəyi anonsları verilsə də, hələ ki bu istiqamətdə addimlar atılmış.

Öten ay jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Vaşington İran məsələsində "ən pisine" hazırlıdır. Onlar həqiqətən də dünyada bir nömrəli terror ölkəsidir, - deyə Tramp sert ifadə işlətmışdı. Həmin ərefədə İran da öz növbəsində 17 ABŞ casusunu ələ keçirib, onların bəzilərini ölüme məhkum etdiyini bildirmişdi. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisiinin eməliyyat üzrə müavini Mehdi Rəbbani avqustun 5-de Şəhriyar şəhərində Suriya savaşında hələk olmuş 22 əfqan muzdusu ilə bağlı keçirilən tədbirdə çıxış edərək İran raketlərinin gücündə dənişib.

O bildirib ki, istər region, istərsə də regiondan kənar ölkələrdən heç biri quru savaşda İran qarşısında dayana bilməyəcək: "Bizim rakətlər qabaqlayıcı güce malikdir. Onlar hər hansı bir xarici təcavüzün qarşısını almaq üçün nəzərdə tutulub. Hazırda isə rakətlərimizin mənzili gündən-günər artıb".

"Yeni Müsavat" a danışan politoloq Nəzakət Məmmədova bildirib ki, ABŞ və İran birbaşa heç bir zaman müharibə etməyəcəklər: "Müharibə müttəfiqlərin vasitəsilə üçüncü dövlətlərin ərazisində artıq gedir. Lakin ABŞ heç zaman İran sərhədlərinə müdaxilə edib ona quru qoşunları, aviasiya, yaxud hərbi donanma vasitəsilə hücum



**Nəzakət Məmmədova**

etməyəcək. ABŞ İranı bilsanksiyalar vasitəsilə, maliyyə və iqtisadi zərbələr vurub zəiflətməklə güzətlərə məbər etmək isteyir. ABŞ İranı iqtisadi cəhətdən çökdürmek, bununla hem əhalinin sosial narazılığını artırıb, İran hakimiyyətini güzətlərə getməyə vadar etmek, eyni zamanda onun Hizbullah, Həmas, SEPAH-in, Qüds komandanlığı, "Həşdi şabi" kimi qrupları maliyyələşdirməsinin qarşısını almaq isteyir. Belə olarsa, İran öz Orta Şərqi planlarını hərbi, keşfiyat cəhətdən maliyyələşdirməkde çətinlik çəkərək müəyyən qədər geri çəkiliə bilər. Beləliklə, "Böyük İsrail" in yaradılması yolunda böyük mənəne olan şie hilalı ortadan qalxar və İranın Orta Şərqdəki əsrlərdən bəri davam edən hegemonluğunə son qoyular".

**Politoloq hesab edir ki, ABŞ İranın maliyyə cəhətdən çökdürüləsinə xüsusi diqqət yetirir:** "Tehran rejiminin xarici banklarda olan 130 milyard dolları bu ölkə nüvə sila-

hı hazırlamaqda şübheli bilinən dövrə ABŞ tərəfindən dondurulmuşdu. Nüvə sazişi barədə razılıq imzalandıqdan sonra 2016-ci ilde bu pulun 55 milyard dollarının İran'a qaytarıldığı açıqlandı. İran isə faktiki olaraq 32,6 milyard dollar əldə etdiyini bildirdi. Hələ 2000-ci illərdə Qərble münasibətlərinin kəskinləşdiriyini görünen İran öz pullarını Çin, Rusiya, Cənubi Koreya, Yaponiya, Tayvan, Türkiyə banklarına köçürməyə üstünlük vermişdi. Türkiye bankları ilə bağlı Zərrab hadisəsi buna misaldır. Lakin ABŞ həmin ölkələrə də müdaxilə edərək onların ABŞ-dakı hesablarını dondurmaqla hədələdi. ABŞ İranın 56 milyard dollarını imtina etdiyi razılıqda çıxıa biliçeyini deyəndə Avropa Birliyi bəyan etmişdi ki, həmin sənəd bəyñəlxalq ictimaiyyətin adından imzalanmış razılıqdır ve bir dövlətin - yəni ABŞ-in oradan çıxması bəyñəlxalq ictimaiyyətin iradəsini ifade etmir. Avropa Birliyinin İranı müdafiə etməsinin arxasında təbii ki, maliyyə və enerji maraqları dayanır. Avropa ölkələri İran'a investisiya qoyublar, bank-maliyyə sahəsində bö-

yük elaqələr mövcuddur. Eyni zamanda Avropa İrana və Rusiya alternativ enerji mənbəyi kimi baxır. Lakin bunlardan da vacibi geosiyasi məraqlardır.

İran diplomatiyası "katolik klubu"nu öz müttefiqinə çevirəməyi bacarıb. Amerikalıların bu yaxınlarda yaydığı 70-ci illərdə aid arxiv materiallarından görünür ki, Xomeyni amerikalıları aldadaraq, həkimiyətə gəlməsine mane olmayacaqları təqdirde 37 illik strateji müttəfiqliyi davam etdirməyə söz vermişdi. Nəticədə Amerika, Avropa ölkələri və hətta SSRİ-nin yaradımı ilə İranda inqilab baş verdi. Xomeyni 3 fəvqəlgic mərkəzini onun xeyrinə qərar ver-

məyə inandıra bilmədi. ABŞ və İsrail İrandan gedəndən sonra Avropa ölkələri ilə münasibət daha yüksək səviyyədə inkişaf edirdi. Katolik klubu olan Avropa anglo-sakson və yəhudi ittiqafını İran kimi strateji mövqeyə malik, nəhəng enerji ehtiyatı olan ölkədən sixısdırıb çıxarmışdı. ABŞ və AB arasında geosiyasi ziddiyətlər daha da dərinleşib, ABŞ Çinlə ticarət savaşları aparır. Belə bir dövrde İranla birbaşa qarışdırma ABŞ-a sərf etmir və o, qeyd etdiyimiz kimi, həm İrani, həm AB-ni daha çox güzətlərə vadardır etməyə çalışacaq, neinki birbaşa hərbi müdaxilə".

□ Əli RAIS,  
"Yeni Müsavat"



**Yalçın Rzazadə**

**Türkiyədə əməliyyat olunan xalq artistinin səhhəti yaxşılaşır**

"Atamın sehhətində irəliləyişlər hiss olunur, əvvəlkino nisbetən yaxşılaşır". Bunu "Report" a açıqlamasında Türkiyədə xəstəxanada müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadənin oğlu Orxan Rzazadə deyib.

Onun sözlerinə görə, Y.Rzazadə artıq yeriye və gəzə bilir: "Atam yeriir, gəzir. Amma təbii ki, tez-tez haldan düşür. Bu da onun keçirdiyi ağır əməliyyatla və yaşıdagı ağır xəstəlik dövrü ilə əlaqədardır. Amma yeməyində və içməyində müəyyən problemlər olsa da, ümumiyyətə qidalanması normaldır. Atam yemət mövzusunda forqlı düşüncəli adamdır. Azərbaycan metbəxine öyrəncidir. Hələ ki xəstəxanadan nə zaman evə buraxılacağı barədə həkimlər heç bir söz demirler. Bu da onun yaşıdagı ağır xəstəlikle bağlıdır. Gərek tam sağalsın ki, evə buraxılsın. Salamatlı olsun, atam xəstəxanadan evə buraxılandan sonra Bakıya çatan kimi, elə hava limanında kiçik metbuat konfransı keçirməyi düşünürük".

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin sehhəti ilə bağlı məsələləri fond nezarətine götürüb. Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılb. O, müalicə allığı xəstəxanada əməliyyat olunub.

Katrıldaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.

## AQTA-nın həbs edilən vəzifəli şəxsləri hakim qarşısına çıxarıldı - rüşvət işi

"300 manata danışdıq, dedilər, problem olmayıacaq"



Rüşvət almaqdə ittiham edilən vəzifəli şəxslər hakim qarşısına çıxarılb. Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rüşvət almaqdə təqsirləndirilən sektor müdürü Elvin Nağıyev və sektorun məsləhətçisi Araz Qaziyevin cinayət işi üzrə məhkəmə icası başlayıb. Proses hakim Siyavuş Hacıyev sədrliyi ile baş tutub.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, iclasda şahidler ifadə verib.

Qida Təhlükəsizlik Agentliyinin eməkdaşı, agentliyin Daxili Nəzarət Şöbəsinin rəisi Sənan Əsgəri deyib ki, bir vətəndaş onlara müraciət edərək Elvin Nağıyevin ondan rüşvət tələb etdiyini deyib: "Həmin şəxs qəssab idi. O bildirdi ki, Elvin Nağıyev onun işlədiyi obyektdə qanunsuz xorxlama apararaq ondan pul tələb edib və deyib ki, ne yolla olursa-olsun, pulunu alacaq. Vətəndaş dedi ki, Elvin ondan evinin kiraya pulunu alıb. Daha sonra vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib".

Elvin Nağıyevin vəkilinin suallarından melum olub ki, rüşvət alındığı deyilən şəxslər 6 ay sonra şikayət ediblər.

Vəkillər Sənan Əsgərliyə sual verib: "Siz şikayət edən vətəndaşlardan maraqlandınızmı ki, niyə 6 aydan sonra şikayət ediblər?"

Sənan Əsgərli bununla maraqlanmadığını deyib. Sərbəst ifadəsində o, bir məsələyə də toxunub. O deyib ki, Elvin Nağıyevin başqa şəxslərdən də rüşvət aldığı deyilib. Nağıyevin vəkilləri həmin şəxslərlə bağlı araşdırma aparıb-aparmadıqlarını soruştur. Suala cavabında Nağıyev bunları deyib: "Bize müraciət edən vətəndaş bildirdi ki, Nağıyev ayrı sex sahiblərindən də pul tələb edib. Ancaq biz araşdırma aparanda sexlərin bağlı olduğunu müəyyən etdik".

Məhkəmenin davamında Nağıyevin rüşvət aldığı deyilən Taleh Bəbirov da dindirilib. Taleh Bəbirov söyləyib ki, quş keşimi sexi club: "Bir gün gecə sexdə işləyəndə iki nəfər geldi. Qida Təhlükəsizlik Agentliyinin eməkdaşları olduqlarını dedilər. Sonradan onların Elvin və Araz olduğunu bildik. Sexin işinin dayandırılacağını bildirdilər. Onlar dedilər ki, bu şəkildə fəaliyyət göstərmək olmaz. Mən və qardaşım nə qədər xahiş et-sək də razılaşmadılar. Bu istiqamətdə bir xeyli səhərbət apardıq. Sonra Araz məni kənara çəkib dedi ki, bu işi yoluna qoymaq olar. Bildirdi ki, bu işə onlar nəzərət edir, Elvin de müdəridir. Araz dedi ki, buna görə müəyyən məbləğdə pul ödəsem, onlar mənim işimə problem yaratmayaçaqlar. Araz danışından sonra 300 manat ödənilməli olduğunu dedi. Mən də razılaşdım. Onunla bir neçə dəfə bu məsələni dəqiqləşdirdim. Araz dedi ki, narahat olma, özləri sexə nəzərət edəcəklər. Onlar bildirdilər ki, kimse gelse, özləri yoluna qoymacaqlar. Mən səhər də Araza zəng edib danışdım. Dəqiqləşdirdim ki, problem olmaz ki. Dedi ki, narahat olma".

Taleh Bəbirov eləvə edib ki, bu danışından bir neçə gün sonra daha iki nəfər də onların sexinə gəlib: "Onlar da özünü agentliyin işçisi kimi təqdim etdilər. Onların agentliyin vəzifəli şəxsləri olduğunu öyrəndim. Məndən sexə bağlı sorğu-sual etdilər, sexə kimin geldiyini soruştular, bildirdilər ki, sex bu şəkildə fealiyyət göstərə bilmez. Mən də onlara Elvin və Arazdan danışığımı, razılığımız barədə bildirdim. Araza zəng etdim. Amma zəng çatmadı. Onlar da dedilər ki, bu qanunsuzdur və mən şikayət etməliyəm. Bildirdilər ki, bu barədə prokurorluğunə məlumat verim".

Elvin Nağıyev şahidə sual vermək üçün məhkəmədən icazə istəyib. O, əvvəlcə deyib ki, Taleh Bəbirova hədə-qorxu gələrək izahat alıblar: "Ona deyiblər ki, bizdən rüşvət aldığıni deməsə, sexini bağlayacaqlar. Bu təzyiqdən sonra o, şikayət edib".

Taleh Bəbirov heç bir hədə-qorxu ilə üzleşmediyi, agentliyə özü getdiyini deyib. Hakim elan edib ki, şahidlərin dindirilmə mərhələsi başa çatıb və sənədlərin tədqiqinə başlanılmalıdır.

Xatırladaq ki, təqsirləndirilən şəxslərin eməlli barədə Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyi rüşvət almaqdə ittiham olunan iki vəzifəli şəxslə bağlı açıqlama yayıb. Faktla bağlı Cinayət Məccələsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

☐ İlkin MURADOV,  
Musavat.com

Türkiyədə yaşayan güney azərbaycanlı siyasi faal Kərim Əsgəri yeni doğulmuş oğlunun sənədlərini düzəltdi. Bilmir. Cebhe.info xəber verir ki o, bu barədə özünün facebook səhifəsində yazıb:

Güneyli fəalın sözlərinə görə, sənəd olmadığından usağı peyvend etdirmək mümkün olmur.

Məsələ ilə bağlı "ASAN xidmət" dən "Yeni Müsavat" bildirildi ki, onlar, sadəcə olaraq, xidməti təşkil edirlər. Problemin həlli və sə-

raciəti ilə çıxış edib), doğum haqqında şəhadəthəmə müraciəti əsasında vətəndaşlar təbii olaraq bəzi hallarda Türkiyədə yaşadıqları üçün passport da tələb edirlər, lakin səfirlilikdən asılı olmayan səbəblərdən vətəndaşların bu tələb-

# Övladına sənəd ala bilməyən güneyli fəala Bakıdan rəsmi cavab gəldi

**Leyla Abdullayeva:** "Səfirlilikdən asılı olmayan səbəblərdən vətəndaşların bu tələbləri qısa müddətdə həllini tapa bilmir..."



"Təxminən 47 gün əvvəl bir övladım doğuldu. Ailədə 3 nəfər oludur. Heyat yoldaşım Azərbaycan Respublikasının vətəndaşdır. Bu gündək oğlum Təbrizdə doğum haqqında şəhadətnamə, passport ala bilmir. Yoldaşımın bacısına etibarname versək də, sənədi almaq mümkün olmur. Azərbaycan Konstitusiyasının 52-ci maddəsinə əsasən, bu sənədlər verilməlidir. Hər gün Ankara'da Azərbaycanın Türkiyədə səfirliyine, konsulluğa, "ASAN xidmət"ə müraciət edir. Lakin sənədimiz düzəlmir".

Kərim Əsgəri bildirib ki, usağı Bakıya getiriləsi tələb olunur: "İnsafsızlar el boyda usağı Bakıda görmək isteyirlər ki, o sənədləri versinlər. Soruşturma isteyirəm: hansı insafa əsasən 50 günlük usağı anasıyla beraber və isti havada Azərbaycana gətirdirmək isteyirsiniz? Bəs konsulluğun işi bu kimi problemləri həll etmək deyilmi? İki ay tamam olmamış usağının gənəhədir? Xəbrzin anası hər gün sənəd işləri üçün səfirlik və Türkiyədə başqa dövlət idarələrinə gedir, usaq isə ac-susuz mənimlə qalır".

bəbləri barəsində xidməti göstərən qurumlar məlumatıdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə "Yeni Müsavat" a söylədi ki, xarici ölkələrdə yaşayışın Azərbaycan Respublikası vətəndaşlarının yeni doğulan övladları üçün Azərbaycan diplomatik nümayəndəliklərində ilk inşənəd olan doğum haqqında şəhadətnamənin on sürəti şəkildə yeniden doğulan usağın valideynlərinə təqdim edilməsində heç bir problem ola bilməz. O ki qaldı pasporta (anladığım qədər sözügedən vətəndaş məhz pasport almaq mü-

ləri qısa müddətdə öz həllini tapa bilmir. Çünkü mövcud mərkəzləşdirilmiş pasport qeydiyyat sistemine ilk pasport müraciəti zamanı sistem tərəfindən fərdi identifikasiya nömrəsi tələb olunur ki, bu da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq emalıyyatlar sonunda sisteme yüklənir və bu proses bir neçə ay əkər".

Hüquqşunas Əsabəli Mustafayev bildirdi ki, deyilən sənədləri almaq üçün ilk növbədə usağının doğulduğu xəstəxanadan arayış alməq gərəkdir: "Bu sənəd olduqdan sonra digər sənədlərin verilməsində problem yaşanmaz. Əger xəstəxanadan doğumla bağlı arayış yoxdursa, konşulluq və ya digər qurumların usağı şəhadətnamə verməsi çətinləşir. Bu halda yalnız məhkəmə yolu ilə sənəd almaq mümkündür. Belə ki, məhkəməyə usağının doğulmasının şahidi olan ən aži iki nəfər gedir. Bu halda sənədin alınması mümkündür".

☐ Əli RƏSİ,  
"Yeni Müsavat"

## Tarixçi alımların Xətai polemikasında susqunluğu

Fazil Mustafanın başlatdığı dərişşimalara AMEA Tarix İstututu niyə səssiz qaldı?

Azərbaycanda Milli Elmlər Akademiyası var. Bu akademiyanın Bakıxanov adına Tarix İstututu var. İstututda yetəri qədər alımlar, tədqiqatçılar, tarix elmləri doktoru işləyir. Onların arasında kifayət qədər savadlı, qiyəmtli kadrlar var. Xub!

İntəhəsi, tarixçi alımlarımız o qədər keçmişdə qalıblar ki, günümüzün tarixi polemikalarına da qoşulmurlar. Bu həvəssizlik, yaxasını kənara çekməyin sırrını heç Heredot da baş sindirib aça bilməz.

Səhərbət son günlərinə ən çox müzakirə edilən Şah İsmayıllı Xətai dərişşması, deputat Fazil Mustafanın bu məsələdə tutdugu mövqə, "Xətai" medalının leğvinin təkifli eleməsinə tarixçilərin məzarlıq süküni kimi susqunluq nümayiş etdirməsindən gedir. Alimlərimiz F. Mustafanın arqumentlərinə, Xətai və Səfəvi dövləti barədə fikirlərinə lal qaldılar. Anlaşılmazdır.

Bu polemikaya kimlər qoşulmuşdu - həmkarları Fazıl Ağamalı, Fərəc Quliyev, xalq şairi, keçmiş deputat Sabir Rüstəmxanlı və sabiq maliyyə naziri Salih Məmmədov...



Vəssalam, Dilaver Əzimli is-

tişsə, ortaya bir tarixçi çıxmadi.

Nə tarixçi deputat Fazıl İbrahimli, nə həmkarı olan AMEA Tarix İstututunun direktoru Yaqub Mahmudov müzakirələrə qoşuldu. Hətta dostumuz Nəsiman Yaqublu da məsələyə qarışmadı.

Tarixçilərə ayda-idde bir-iki dəfə zərurət olur ki, meydana çıxıb söz desinlər. Amma nə F. Mustafanın dediklərini dəsteklədilər, nə əleyhina çıxdılar.

Bəs AMEA-nın Tarix İstututu ne araşdırır, ilə erzində hansı işlər görür? Bəlkə onların missiyası

spekulasiya edərək öz kontekstində təqdim etməyə çalışı.

Bəs görəsən, ermənilər tu-tarlı cavablar vermək və onları susdurmaq üçün AMEA-nın Tarix İstututu son illər hansı işləri görür? Bu illər ərzində xaricə təhsili-ni davam etdirmək üçün tarixçilər göndəribim!

Ümumiyyətə, Dağlıq Qara-bağın tarixinin araşdırılması məq-sidə Avropa və dünya tarix araşdırma institutlarında hansı işlər görülüb?

Elə bir neçə il qabaq AMEA-nın Tarix İstututunun direktor müavini Cəbi Bəhrəmov demişdi ki, son illər xaricə ölkələrə aspirant və dissertantlar göndər-miyiblər. Çünkü buna imkan catdır. "Bəs son illər Qara-bağın tarixi və həqiqətləri ilə bağlı xaricə hansı araşdırımlar aparılıb?" su-alı isə direktor müavini əsəbləşdirib.

Öncə bu işə görə AMEA-nın Tarix İstututunun imkanının olmadığını deyən direktor müavini ardından bu işə ehtiyac duyulmadığını söyləyib: "Bilmirəm bu cür sullar vermekdə sizin istəyiniz nedir, amma mənim bu cür sullara cavab verməye vaxtim ve imkanım yoxdur". Hərəkət, tarixçilərimiz, şərqşünaslarımız, alimlərimiz polemikalara qatılmayıldı, məqalələr yazmalyıdı, sosial şe-bəkələrdə, çap mediasında işq-landırmılyıdlar.

Bunların heç biri olmadı, tarixçilərimiz Xətai mövzusunda F. Mustafa ilə fikir mübadiləsinə girmədi. Ona görə də yazar İlham Tumasın xahişini nəzərə alan deputat Səfəvilər və Xətai mövzu-sunu açıq qoymaraq bağladı...

☐ Emil SALAMOĞLU,  
"Yeni Müsavat"

İran tərəfdən ABŞ-in qəzəbinə tuş gələ biləcək addım atılıb. Belə ki, bundan sonra İranın səfər edən xarici vətəndaşların xarici pasportlarına daha şəmp vurulmayacaq. Bu haqda İran DİN rəsmisi Salman Samani açıklama verib.

"Bu məsələnin tədqiqindən və miqrasiya polisi və əlaqədar orqanlarla koordinasiyadan sonra bu qərar ölkənin bütün icazə verilən quru, dəniz və hava sərhədlərində yerinə yetirilib", - deyə o qeyd edib. Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhaniyin xarici vətəndaşların İran'a giriş-cıxışı zamanı onların xarici pasportlarında möhürü vurulmamasına dair göstərişi yerinə yetirilib.

Qeyd edək ki, bu qərarın qəbuluna səbəb ABŞ-in rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyalar və turizmi inkişaf etdirmək isteyidir. Cənub qonşumuz bu addımı əksər turistlərin İran vizası və ya şaməpinin onların ABŞ vizası əldə etmələrində problem yarada biləcəyi ilə bağlı narahatlığını görə atıb. Bu məsələ Azərbaycanda da bir sıra müzakirələrə səbəb olub. Azərbaycan üçün belə bir zəurretin olub-olmadığı müzakirələr sırasındır.

**Deputat Asim Mollazadə bildirdi ki, Azərbaycan buna getməməlidir:** "Bunun üçün əsas da yoxdur. Ölkəmiz üçün əsas olan hüququn alılıyidir. Azərbaycan dünyada hər zaman bir məsələni gündəmə gətirməlidir ki, hüququn alılıyi bərqərər olsun,

beynelxalq təşkilatlar və ictimaiyyət işgal edilmiş ərazilərimizin azad olunmasını tələb etsin. Amma bu hələ ki yoxdur. Baxmayaraq ki, müvafiq qətnamələr qəbul olunub, orada sənədlər var. Bunlar, sadəcə, kağız parçalarıdır. Hüququn alılıyi bərqərər olunmayana qədər hansıa bir beynelxalq təşkilat, dünyanın nüfuzlu qüvvəsi bize bu problemin həllində dəstək vermə-



## İrandan tərxiyi qərar - Azərbaycan da bunda gedərmi?



yəcəkse, biz onlardan hansınısa bir-biri ilə mübarizələrinə qatılmamalıyıq".

**Beynelxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev:**

İranın qərarını bu cür şərh etdi: "İranın səfər edən xarici vətəndaşların xarici pasportlarına şəmp vurulmayacağı ilə bağlı verilən

**Asim Mollazadə:** "Bunun üçün əsas yoxdur"

**Elşən Mustafayev:** "Azərbaycan viza verilməsi məsələsində ölkələrin siyahısına yenidən baxmalıdır"

qərarın ölkəyə turist axınının artırılması ilə bağlı edilməsi inandırıcı deyil. Həm daxildəki mövcud rejim, hem də ABŞ İran gerçinliyinin illərdir dərinləşdiriyi səbəbindən ölkəyə turist marağın çox aşağıdır. Bu faktorlar aradan qalxmayana Qərb ölkələrinə, ABŞ-a girişin zamanı müəyyən problemlər yaşanır. Hemin şəxslər xüsusi risk qrupu kimi ciddi yoxlamalara məruz qalır. Hətta bəzi hallarda təhlükəsizlik səbəbindən onların daxil olduğu ölkələrdə nəzarətə götürülməsi

faktları da var. İranı belə bir addım atmağa məcbur edən səbəblərdən biri də bu ola bilər. Təbii ki, belə bir hal ABŞ-i narahat edəcək. Amma buna qarşı hansı reaksiyaları verəcəyini inidən təxmin etmək çətindir. Azərbaycanda da belə bir qərarın verilməsini istəyənlər varsa kökündən yanılırlar. Bu, ilk növbədə ölkəmizin milli təhlükəsizliyinə bir təhdid olar və fəsadlarının aradan qaldırılması imkanlısız hala çevrilər. Ona görə də inanmiram ki, belə bir qərar verilsin. Amma hesab edirəm ki, Azərbaycan viza verilməsi məsələsində ölkələrin siyahısına yenidən baxmalıdır. Viza tələb etmədiyimiz ölkələrin sayını artırmaq, sərhəddə viza verilməsini daha da genişləndirmək, eyni zamanda, bir çox ölkələr var ki, onlara viza verilməsi məsələsində proseduraları daha da ağırlaşdırmaq gündəmimizdə olmalıdır. Bu gün Azərbaycan vətəndaşı ölkədən gedib qayıdanda pasportunda müvafiq qeydiyyat aparılır. Xarici vətəndaşın pasportunda bu qeydiyyatın aparılmasının hansı mentiqə siğar? Həmçinin pasportda qeydiyyatın aparılmasında nə problem var ki, bunun edilməməsi ilə bağlı qərar olsun? Hesab edirəm ki, istər vizali, isterse də vizesiz ölkəyə daxil olan xarici vətəndaşların bu barədə pasportlarında qeydiyyatın aparılması vacibdir".

□ **Cavansıf Abbaslı,**  
"Yeni Müsavat"

## Ermənilər niyə müxalifət liderlərimizi tənqid etmir?

**Politoloq:** "Bu gün müxalifətin fəaliyyətində demək olar ki, erməni mövzusu yoxdur"

**E**rməni saytlarında tez-tez ölkə prezidenti başda olmaqla, Azərbaycan iqtidarı tənqid olunur. Düşmən mətbuatı Azərbaycanda baş veren inkişafı yanlış qələmə verir, təhrif olunmuş məlumatlar əsasında yazılı materiallər hazırlayırlar. Lakin son dövrədə ermənilərin Azərbaycanın müxalifət liderlərini tənqid etmesi halına rast gelinmir. Ermənilər ölkədə fəaliyyət göstərən saytları, mətbuat orqanlarını, iqtidar siyasilerini hədəfə alsalar da, müxalifə haqqında bir cümlə də yazmırlar.

"Yeni Müsavat" a danişan politoloq **Mübariz Əhmədoğlu** məsələ ilə bağlı bir sıra nüansları açıqlayıb. M. Əhmədoğlu söyleyib ki, ermənilər əslinde hesab edirlər ki, bütün azərbaycanlılar eynidir: "Biz hesab edirik ki, ermənilər həmişə bir-birinə dəstək olur, onlar bir-birilərinin yanındadır. Ermənilərin fikirlərinə baxdıqda anlaşırlı ki, onlar da azərbaycanlılarla bağlı oxşar düşüncədəirlər. Xüsusilə də hesab edirlər ki, erməni məsələsində Azərbaycanın iqtid-

olar ki, erməni mövzusu yoxdur. Onlar erməni mövzusuna müraciət etmirlər. Lakin yaxşı olardı ki, onlar vaxtaşını erməni məsələsinə də həssas olsunlar. Bu, ümumilikdə hər kəsin işinin irəli getməsinə kömək edərdi. Qarabağ mövzusu ilə bağlı da fərqli mənzərə var. İqtidar müəyyən geosiyasi vəziyyətə uyğun olaraq hərbi əməliyyatlara keçməsə də, diplomatiya sahəsində bütün addımlar atılır. Ona görə də belə bir dövrə Azerbaycan iqtidarıının Dağlıq Qarabağ məsələsində istənilən tərəfdən tənqid işə zərər vura bilər".

**Politoloq bildirib ki, ermənilər son zamanlar azərbaycanlı ekspertlərə də istinadları azaldılar:** "Bu, bizim ekspertlərin zəifliyi ilə də bağlı ola bilər. Ancaq düşünürəm

ki, Azərbaycan dövlətinin əsas məsəlesi ermənilərə qarşı işləyən ekspertlərin sayını artırmaqdır. Keyfiyyətli ekspertlər yetişdirmek gərəkdir. Çünkü ermənilərin bu regiondan köçürülməsi işi bizim gücümüz çatan məsələ deyil. Yəni o qədər güclü deyilik ki, erməniləri buradan köçürək. Ona görə də biz daimi olaraq ermənilərlə qonşuluq şəraitində yaşayacaq. Bu isə o deməkdir ki, nə zaman əllərinə imkan düşərsə, ermənilər Azərbaycana qarşı mübarizə aparacaqlar. Ona görə də strateji baxımdan düşünmeliyik ki, gələcəkdə ermənilərə qarşı mübarizə aparan ekspertlərimiz olsun. Son dövrlərdə hakimiyət ideologiya və təbliğat sahəsində müəyyən addımlara başlayıb. Bunu mətbuat sehifələrində

də görmək olur. Düşünürəm ki, bu addımların tərkib hissəsi olaraq, ermənilərə qarşı çalışan ekspertlərin yetişdirilməsi məsəlesi də öz həllini tapacaq. Ermənilər hədsiz çox yalan danişmağı bacaran millətlər. Onlar qararı aq, aqı da qara kimi təqdim etməyi bacarırlar. Xüsusilə də Avropa məkanında ermənilərin dedişi istənilən fikri qəbul edən adamlar, ekspert və siyasiler mövcuddur. Ona görə də açıq siyasi səhnələrdə, elmi konfranslarda da ermənilərə qarşı çıxış etməliyik. Təkcə virtual aləmlə, sosial şəbəkələrlə iş yekunlaşmalı deyil. Sosial şəbəkələrdə bizim çox yaxşı dövrümüz olub. Məsələn, rəhmətlik Anar Məmmədxanovun bir özfəaliyyəti var idi. Hər gün gəlirdi ki, filan erməniyi sosial şəbəkədə tapıb,

ona filan sözleri yazıb, tarixi həqiqətləri gönderirdi. İndi də bizim siyasilərə belə bir həyat tərzi olmalıdır. Adını çekdiyim Anar Məmmədxanovun eslinde ermənişunas deyildi. Ermənilərə qarşı mübarizə aparmaq da onun siyasi fealiyyətində birinci məsələ kimi yer almamışdı. Ancaq o, sadəcə olaraq, bir qeyrətli azərbaycanlı idi. Deyirdi ki, bütün azərbaycanlıların qarşısında duran en ümde məsələ budur və fəaliyyətini de qeyd etdiyim istiqamətdə aparırı. İndi də bizim sosial şəbəkələrdə ermənilərə qarşı çox ağıllı işləyən gəncərimiz var. Sadəcə olaraq, onların sayı çox deyil. Ona görə də hesab edirəm ki, hazırda həm bu cür gənclərin arealını genişləndirmək, həm də saylarını artırmaq lazımdır".

□ **Ali Rais,**  
"Yeni Müsavat"





## Fağır yekəpərlə sisqa inadkarın fərqi

Samir SARI

**Bu**, qızıl qaydadır: gərək heç vaxt heç yerdə fağır olma-  
yanan. Yox, əgər fitratdən fağırsansa, onun da çəresi  
özünü olduğunu kimi göstərməməkdir, sadəcə, özünü  
ele aparırsan ki, fağır olduğunu bilmirlər.

Yalnız bu halda başını normal gırleyə bilərsən, yoxsa qapazaltı edəcəklər, rəls üstündə otursan da, gəlib deyə-  
cəklər, bir az o tərefdə otur, dalına təpik vuracaqlar, haqqını  
yeyəcəklər, hərbi-kriminal jarqonla desək, "çurban" edə-  
cəklər.

İndi sizin üçün iki olmuş və ibrətamız əhvalat yazacam,  
sonra kəskin şəkildə mətləb üstüne eniş edəcəyəm.

Biz uşaq olanda, 41-45 müharibəsinə münasibətimiz  
"göydən bomba atdlar, Hitleri dombaltdilar" səviyyəsində  
ikən kəndimizdə, qonşuluğumzdə Xansuvar adlı bir veteran  
vardı, elə bilirdik, faşistlərin hamisini o qırıb. İki metr boyda,  
120 kilo çəkiyə malik, cantaraq adam idi. Bir suyu da  
Şvartsneggerin cavanlığına oxşayan kişi həm de səmimi  
adam idi. Bir dəfə ondan müharibədəki şücaətini soruşmuş-  
dular, o da demişdi: "Nə bilim, vallah, bir-iki dəfə nemeslərə  
gülə atdım, bilmədim, dəydi, ya dəymədi".

Xansuvar kişinin birce minusu vardi ki, bu boy-buxuna,  
qeyri-insani fiziki gücünə (palçıq batan maşını təkbaşına  
itələyib çıxara bilirdi) baxmayaraq, çox fağır adam idi, da-  
vaya-filanla işi yox idi, hamını salam-səfa ilə yola verirdi.

Bir dəfə belə bir əhvalat olub. Naxır növbəsi Xansuvar  
kişiyə çatıb, o da yekə çomağını götürərək naxırı otarmağa  
aparıb, qonşu kəndin yaşıl sahələrinin sarhedlərinə qədər  
gedib. Kişi heyvanları səllimi buraxıb, bir yamacda dirsəklə-  
niib, böyrünü yerə verib. Mal-qara da otlaya-otlaya qonşu  
kəndin qoruğuna, yonca, kalis sahəsinə girib.

Belə qoruqlar yiyəsiz olmur, mütləq qoruqçusu da olur.  
Qoruqcu təpə başından bu zooloji basqını görərkən atını sü-  
rüb gəlib, heyvanları şallaqlaya-şallaqlaya atdöşü edib,  
yoncalıqdan çıxarıb və dəhmerləyərək, Xansuvar kişinin  
yanına qədər getirib. Qoruqcu kişi bir az əsəbi adam oldu-  
ğundan fikri beleymiş ki, naxırçıyla da dalaşın, amma o,  
Xansuvar kişiye yaxınlaşanda kəndcimiz qalxıb ayağa və  
qoruqcu onun iki metrlik boyunu, özü boyda payasını görən-  
də, onuna dalaşmaqdən vaz keçib, yenidən mal-qaranı  
şallaqlamağa başlayıb.

Bu yerdə Xansuvar kişi strateji səhv buraxıb, ağızını  
açıb, fağır-fağır deyib, əmoğlu, buna nə ehtiyac var ki, məs-  
ləhətələ yoluna qoya bilərik dəe.

Qoruqcu görüb ki, naxırçı Allahın fağırı, mağmınıdır, bu  
dəfə heyvanları buraxıb və Xansuvar kişini necə lazımdır,  
şallaqlayıb. O, atın üstündə, bu piyada, üstəlik də, müqavimət  
göstərmək niyyəti yoxdur.

Xansuvar dinməsə, qoruqcu deyinə-deyinə dönüb gedəsimiş.

İkinci əhvalat isə bunun tərsidir. Kəndimizdə bir cavan  
adam vardi, boyu 160, çəkisi 50 kiloydu, amma çox çevik,  
dalaşqan və inadkar biriydi. Şərti adı Firuz olsun. Bir dəfə<sup>1</sup>  
qonşu kəndin cavanları ilə futbol oynayanda rəqib komandanın  
yekəpər müdaficəsi Firuza badalaq verir. Firuz sərt  
etiraz bildirir, sözləri çəpləşir, dalaşası olurlar. Firuz dərhal  
onları aralasdırına söyüş qoyur. Müdaficə daha yekə və  
daha güclü olduğundan Firuza əldən bir dənə tutuzdurur.  
Firuz səndələyir, özünü düzəldib yenidən cumur. Yekəpər  
rəqib birini də vurur, Firuz yixılır, qalxır, yenidən həmlə edir.  
O vurur, bu, yixılır, amma pəs etmir. Axırda müdaficəyi  
heydən düşür. Dalaşanlar tutaqlaşır, süpürülərlər. Arada Firuz  
da ona bir-içisini ilişdirir. Lap axırda güclü müdaficə tamam  
yorulur, kövrəlir, deyir, qardaş, qəlet eləmişəm, ... yemişəm,  
əl çək məndən. Firuz onun ağladığını görüb, deyir, ta  
bəsindir, get. Halbuki özü aži 10 yumruq yeyib, rəqibinə də  
uzağı üç yumruq vurub.

Sonradan hadisənin şahidləri yumruqlar arasındaki na-  
tarazlığı Firuza deyəndə o, tarixi bir söz deyib: "Əsas məse-  
lə döyülmək, daha çox şillə-şapalaq yemək deyil ey, təslim  
olmamaq və düşməni ağlatmaqdır".

Bu qədər uzun səhbətdən sonra dediyim odur ki, bu Pa-  
şinyan-bəyanat məsələsində biz gərək Xansuvar kişi kimi  
fağır olmayaq, cantaraq və güclü olduğumuz halda yum-  
şaq-yumşaq danışib, özümüzü şallaq altına verməyək. Əksinə,  
Firuz kimi olmaq, nə qədər zərbə alsaq da, mübarizə-  
yə, müharibəyə atılmaqdən qorxmayaq. İnadkarlı etsək,  
əvvəl-axır, düşmənin özünü və ya anasını ağladacaqı.

Bu işlərin qaydası budur.

**A**zərbaycan vətəndaşına, insanına qarşı qanunsuzluqları  
sifarişlə hökm şəklinə salan, günahsız insanlar barəsində  
ağrı hökmər çıxaran hakimlərə cəmiyyətin münasibəti  
xoş deyil. Qanunsuz hökmər çıxarması ilə məşhurlaşan  
hakim Ənver Seyidovun Əmək və Əhalinin Sosial Müdafiə Na-  
zirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məhkə-  
məyə vermesi xəbərindən münasibət baxımdan cəmiyyət  
ürün test hesab edilə bilər. Eks-hakim hesab edir ki, təqəddü-  
düzgün hesablanmayıb, ona daha çox pul verilməlidir, buna görə  
də məhkəməyə üz tutub. Mətbuat bu haqda yazandan sonra  
Ənver Seyidovun bu iddiası sosial şəbəkələrdə müzakirə olun-  
mağa başlayıb, ona çıxardığı sifarişli hökmərin qarsılığı olaraq,  
tümümiyyətə, təqəqid verilməməsinə çağırışlar sessləndirilmə-  
dədir.

yiş etdirmək olar. Rastlaşan-  
da yaşına, başına uyğun ola-  
raq hörmət eləməti olan hərə-  
ketləri etmirsən. Bele davra-  
nişlar sərgilənərsə, fiziki zor  
hərəkətlərindən daha təsirli-  
dir".

Sərdar Cəlaloğlu deyir ki,  
məsələn, eks-hakim Mansur  
İbayevə vaxtilə çıxardığı sifa-  
rişli hökmə görə kimse iradı

Avropa Mehkəməsi ele ha-  
kimlər var ki, onların hətta 10  
qərarını ləğv edib. Bu cür  
höküm və qərarlar Azərbaycan  
dövləti adına ləkədir, utanc  
getirir. Amma baxırsan ki, be-  
lə hökmələrə imza atmış adam-  
lara orden, medal verilir. Av-  
ropa Mehkəməsinin yurisdik-  
siyasını qəbul edib bu məhkə-  
mənin qərarlarına saygılı mü-

## Sifarişli hökmələrə imza atmış hakimlər- cəmiyyət onlarla necə davranışmalı...

**Sərdar Cəlaloğlu:** "Belələrinə salam verməmək,  
görəndə özünü görməməzliyə qoymaq kifayət edir..."



Ənver Seyidov

Azərbaycan cəmiyyətinin  
Ənver Seyidov, Mansur İbayev,  
Ramella Allahverdiyeva  
ve onlar kimi sifarişli hökmələr  
imza atmış hakimlərə münasibəti  
neçə olmalıdır?

Məsələn, Mansur İbayevin  
hakim məntiyasında Bakı  
Ağır Cinayətlər Məhkəməsində  
möhürlədiyi hökmər Avro-  
pa İnsan Haqları Məhkəmə-  
sində baxılan və Azərbaycan  
dövlətinin təzminat ödəməsi-  
nə səbəb olan işlər sırasında  
məmurlardan biri yaşayır.  
Tez-tez rastlaşırıq, binanın  
qabağında görürem onu. Ba-  
xırsan ki, ara-sıra gözünün altı  
qaralıb. Vaxtilə o da Ənver  
Seyidov və onun kimilerin et-  
diyi qanunsuzluqlara qol qo-  
yanlardan idi. Belə başa düs-  
şürəm ki, kimlərə qarşı ki, hə-  
min məmər qanunsuzluqlar  
edib, onlarla üz-üzə gələndə  
qara xətt çəkdi, ailələrinin hə-  
yatlarını qaraldı.

Ənver Seyidovun "Səidin  
dəstəsi" işi adı ilə mətbuatda  
ictimaiyyətə iş üzrə çıxardığı  
hökm də Eldar Mahmudovun  
ambisiyalarının təmin olun-  
masından doğmuşdu. Bu  
hökm günahsızlıqları ortada  
olan Azərbaycan vətəndaşla-  
rinin gençlik illeri üzərindən  
qara xətt çəkdi, ailələrinin hə-  
yatlarını qaraldı.

Ramella Allahverdiyeva-  
nın Azərbaycan Dövlət Neft  
Akademiyasında töredilmiş  
terror aktı ilə bağlı çıxardığı  
hökm də "Səidin dəstəsi" işi  
üzrə çıxarılan hökmər  
fəaliyyətlərinə görə tənbeh et-  
məsi doğru addım deyil. İcti-  
məi qıraq fiziki zor tətbiq olun-  
maqla müşayiət olunmalı deyil.  
Belə hərəkətlər "bespre-  
del"ə, linç getirib çıxara bilər.  
Sadəcə olaraq, sosial davra-  
nişlərə belələrinin etdiklerinin  
cəmiyyət üçün nə dərəcədə  
ziyanlı olmasını hər addımda  
xatırlatmaq olar. Salam ver-  
məmək, olduğu yerde otur-  
mamaq, danışılmasına əhə-  
miyyət verməmək kimi hərə-  
ketlərə ictimai qınağı nüma-



Mansur İbayev

varsə, bunu hökmən küçədə,

nasibət sərgilənmir".

Sərdar Cəlaloğlu deyir ki,  
Azərbaycan cəmiyyətində şə-  
ref və leyaqət məsələsi tam  
oturuşmayıb: "Şəref cəmiyyə-  
tin insana qoysuğu hörmət, le-  
yaqət insanın özünə qoysuğu  
hörmətdir. Azərbaycan cəmiyyə-  
tində şəref məsələsində problem  
var. İnsanlar yaxşı ilə  
pisə eyni qiymət verir. Kimse  
pislik edəndə də düşünür ki,  
onsuz da pisə yaxşı arasında  
heç bir fərq yoxdur. Bizim bə-  
lələrim pisə yaxşını ayıra bilmə-  
məyimizdir. Yaxşı adamlara  
teşəkkür edə, pis isə "ayıl ol-  
sun" deyə bilmir. Quranda  
Allah-təala peyğəmbərə deyir  
ki, sən naqışların ölü namazın-  
da durma, qəbirlərinin üstüne  
getme. Niye belə buyurur?  
Çünki pis adamlardır. Bu  
adamların toyuna da gedilmə-  
lidir. Amma bu gün nə baş  
verir? Azərbaycan xalqı qarşı-  
sında xidmətləri olan insanların  
yas məclislərinə 5-10 adam,  
Azerbaijan insanına qənim kəsilmiş  
birinin tedbirinə az qala 10 min adam yişir.  
Akademik Midhat Abbasov  
dünyasını dəyişəndə onun ya-  
sında cəmisi 50 nəfər iştirak  
etmişdi. Amma adı bir "vor za-  
kon" və ya icra başçısı olur,  
yasda 10 min adam iştirak  
edir. Ona görə də məmurlar ci-  
nayət etməyi dayandırırlar.  
Görsələr ki, onların fəaliyyəti-  
ne ictimai qınaq var, təbii ki,  
qanunsuzluqları bu qədər miq-  
yas almadı".

□ **E.MƏMMƏDƏLİYEV,**  
"Yeni Müsavat"

Dünyanın iki nəhəng iqtisadiyyatına malik ABŞ-la Çin arasında ticarət müharibəsi fəonunda dünya neft bazarında qiymətlərin sürətli enişə davam edir. Avqustun 7-də bu ilin yanvarından bəri ikinci dəfə dünya bazarında "Brent" markalı neftin 1 barelinin qiyməti 58 dollardan aşağı düşüb.

Analitik mərkəzlerin hesablamalarına görə, ABŞ iqtisadiyyatı 10 ildir ki, davamlı olaraq böyüyür - bu, son 150 ildə ilk defədir. ABŞ fond bazarı bu inkişafın önündə gedir. S&P indeksi 2009-cu ilə nisbetən 4 dəfə artıraq, tarixi maksimuma çatıb, Dow Jones indeksi isə 3,7 dəfə artıb. Bundan əlavə, dünya ölkə-

rıcı 2 faizdən aşağıdır. Bu işə qlobal istehlakçı tələbinin azaldığını göstərir. Tələbin azalması isə ardınca təklifin artmasının qarşısını alır.

Nəhayət, Çinin bank sektorundakı problemlər qlobal böhranı başladacaq amillərdən biri olabilir. Çinda bank sistemi ciddi şəkildə problemlər kredit böhranı

dollardan aşağı düşməsi halı bir neçə dəfə təkrarlanıb. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, Uralı markalı neftin 7 ayda orta qiyməti 65 dollardan yüksəklər olub. Bu halda, Azərbaycan nefti minimum 66,5 dollar olub. Bu işə bünkdən nəzərdə tutulan 11 faizdən də yüksək göstərici deməkdir. Bundan sonra

## Dünya yeni böhran astanasında: neftin qiyməti sürətlə düşür

ABŞ-la Çin arasında başlayan ticarət müharibəsi ölkəmizi də təhdid edir; Azərbaycan gözlənilən təhlükədən necə çıxacaq; ekspert bildirir ki, hökumət hasılət həcmi nəzərə almaqla, rasional bütçə tərtib edə bilər

Dünen gün ərzində ucuzlaşma davam edib - 57,45 dollar.

Bloomberg-in məlumatına görə, bu qiymətə birjaldarda sentyabr-oktyabr ayları üçün müqavilələr bağlanıb.

Ucuzlaşma Azərbaycan nefindən də yan ötməyib. Belə ki, dünya bazarında "Azeri Light" (CIF) markalı neft də ucuzlaşdı. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,51 dollar azalaraq 58,81 dollara bərabər olub.

Neftin ardınca dünya birjalarında sixilmiş qazın (LNG) da qiyməti keskin ucuzlaşmaya başlıyib. Caspianbarrel Agentliyinin məlumatına görə, dünen 1 BTU (Britaniya termik vahidi) 2.107 dollardan 2.098 dollara düşüb: "Min kubmetrə çevirdikdə, bu, təqribən 80 dollar edir. Əvvəllər qiymət adətən 4-5 BTU arasında dəyişirdi, yəni 150-160 dollar".

Qeyd edək ki, hələ ki bazar-dakı enmə prosesini dayandıracaq müsbət siqnallar yoxdur. Əksinə, açıqlanan məlumatlar neftin qiymətinin enməsi prosesini daha da sürətləndirəcək xarakterlidir. Bu məlumatlardan biri qlobal iqtisadi artımın proqnozlaşdırılardan aşağı həddə olma-sıdır. Xüsusi neftə tələbatı artıran Çin iqtisadiyyatında böyümənin yavaşılması bazara ciddi təsira malik siqnal hesab olunur. Belə ki, bu ilin 2-ci rübündə Çin-də ÜDM-in artımı 6,2 faiz təşkil edib ki, bu, 1992-ci ildən bəri ən aşağı rəqəmdir. 2018-ci ilin yen-kunlarına əsasən Çinda ÜDM-in artım tempi 6,6 faiz olmuşdu, bu da 1990-ci ildən bəri ən aşağı səviyyədir.

Analitiklər hesab edirlər ki, ABŞ-in Çinlə başladığı ticarət savaşının getdikcə keşkinleşməsi Asiya nəhəngində iqtisadi azalmanın sürətlənməsinə səbəb olacaq. Bu işə bazarada tələbin keşkin azalması deməkdir. Diger tərfdən, əksər analitik mərkəzler dünyanın yeni qlobal iqtisadi böhranın ərefəsində olduğunu qənaətindədir. Hesab olunur ki, yeni qlobal böhran artıq 2020-ci ildən başlaya bilər. Böhranın əsas səbəbi kimi tsiklik inkişaf dövrünün başa çatması, yeni tənzəzül mərhələsinin başlanmasına zamanının yetişməsi göstərilir. Böhranlar tarixinə nəzər yetirsek, əksər böhranlar arasında 7-11 illik fasilinin olduğunu görmək mümkündür. Bu işə 2008-2009-cu illər böhranından sonrası artım dövrünün sona çatmaqdır.



ləri bu artımlar fonunda öz vəsaitlərini risklərdən sığortalamaq üçün qızılı investisiyaları keşkin artırırlar. Neticədə qızılı 1 unsiyasının qiyməti 1500 dollari keçib. Qızılı investisiyaların artması yeni böhranın ilk əlamətlərindən biri hesab olunur.

Hesab olunur ki, növbəti böhran əvvəlki bütün böhranlardan daha keşkin ola bilər. Buna kapitallaşma səviyyəsinin yüksək olması gətirib çıxaracaq. Belə ki, dünya səviyyəli bir çox şirkətlərin kapitallaşması ayrı-ayrı dövlətlərdən daha yüksək həddədir. Bu işə böhranda itki inşası daha böyük olmasına gətirib çıxara bilər.

Qlobal böhrana gətirəcək ikinci amil kimi dünya ölkələrinin xarici borclarının ifrat həddə çatması hesab edilir. Məsələn, ABŞ-in xarici borcu ölkə ÜDM-nin 80 faizi həddine - 22 trilyon dollara çatıb, artım davam edir. Və təhlükəli məqam budur ki, bu borcun 20 faizi Çinin elindədir. Ticaret savaşında ciddi zərər görəcəyi təqdirdə Çinin ABŞ-in borc kağızlarından imtiyaz etməsi Vaşinqtonu tarixində görmədiyi böhrana sala bilər.

Dünyanın ikinci böyük iqtisadiyyatına malik Çində də dövlət borcu yüksək həddədir. Bu ölkənin 30 illik davamlı iqtisadi artımının arxasında ÜDEM-in 300 fazıza çatan borc dayanır.

Daha təhlükəli bir məqam budur ki, kapitallama və dövlət borcunun artımı qlobal istehsalın azalması ilə müşayiət olunur. Dünya üzrə inflasiya göstə-

rişası 2 faizdən aşağıdır. Bu işə qlobal istehlakçı tələbinin azaldığını göstərir. Tələbin azalması isə ardınca təklifin artmasının qarşısını alır.

Nəhayət, Çinin bank sektorundakı problemlər qlobal böhranı başladacaq amillərdən biri olabilir. Çinda bank sistemi ciddi şəkildə problemlər kredit böhranı

dollardan aşağı düşməsi halı bir neçə dəfə təkrarlanıb. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, Uralı markalı neftin 7 ayda orta qiyməti 65 dollardan yüksəklər olub. Bu halda, Azərbaycan nefti minimum 66,5 dollar olub. Bu işə bünkdən nəzərdə tutulan 11 faizdən də yüksək göstərici deməkdir. Bundan sonra

necə çıxacaq; ekspert bildirir ki, hökumət hasılət həcmi nəzərə almaqla, rasional bütçə tərtib edə bilər

□ **Dünya SAKIT,**  
"Yeni Müsavat"

## Erməni mediası Minval.az-a qarşı hücumu keçib: səbəbi...

**Emil Mustafayev:** "...Rus forpostundan bundan artıq nə gözləmək olar?"



Erməni mediası "Yeni Müsavat" Media Grupuna daxil olan rusdilli məlumat məsələləri aparr. "Ermənistən səsi"ndə dərc olunan müəllif yazısında Minval.az-in məqalələri təftiş edilib və onun "Rusiya əleyhinə fealiyyət göstərdiyi" nəticəsinə gəlinib.

Müəllif eyni zamanda qeyd edib ki, guya Minval.az saytını rusofobiya ilə məşğuldur, regionda baş verən bir çox konflikt situasiyalarda Rusiyani səbəbkar bilir. Məqalədə Rusiyaya da bu məsələdə xəbərdarlıq edilir, guya Azərbaycan media orqanlarında onun qara piarının aparılması yazılır.

**Minval.az** saytının baş redaktoru Emil Mustafayev isə "Yeni Müsavat" a açıqlamasında bildirdi ki, təmsil etdiyi sayt Ermenistanla məlumat məsələlərində birinci sıradə dəyərindən dərəcədən yuxarıdır. Onun sözlərinə görə, son iki il ərzində situasiyanı dəyişməyə nail olublar və nəticədə müdafiə mövqeyində müntəzəm hücumlar mərhələsinə keçiblər. Bu işə erməni təbliğatçıları üçün həqiqi kabusa çevrilib: "Biz ona nail olduq ki, onlar hazırda bizim demək olar ki, hər xəberimizə, məqaləmizə reaksiya verir, müdafiə olunurlar. Təbii ki, burada səhərət rusdilli mediadan gedir. Amma erməni mediasının istənilən "cavab", "hücum" u onların zəifliyinin göstəricisidir".

Konkret "Ermənistən səsi"ndə dərc edilən məqaləye gəlincə, E. Mustafayev hesab edir ki, burada cəmi bir nüans var - cavab verməyə heç bir argument olmayıb, amma nəsə yazmaq üçün fantaziyanı işə salıblar: "Arayış üçün deyim: onlar bizim bir ay ərzindəki məqalələrin başlıqlarından ibarət buraxılış hazırlayıblar və bu qənaətə gəliblər ki, biz gün ərzində ancaq və ancaq Rusiya əleyhinə materiallara dərc edirik. Birincisi, onların seçimləri təkcə bir ayın yox, son iki ayın məqalələrini əhatə edir. Bu məqamda onlar Rusiyani təqnid edən altı məqale başlığını misal çəkir. Arayış üçün: son iki ayda xarici siyaset gündəliyində müxtəlif mövzularda 100-dən çox məqale nəşr edilib. Üstəlik, onlardan birində Kremlin Bakı ilə Tiflis arasındaki münasibətlərin gərginləşməsində necə rol oynaması və Moskvanın bu məsələdə ermənilərə necə kömək etməsindən bəhs edilir. Yəni bu, məlumat məsələlərinin bir hissəsidir və tərəflər hər birinə münasibətdə fərqli fəndlərdən istifadə edirlər - kimse, indiki halda işə İrəvan təbliğatçıları haqqıtları təhrif edərək, neqativ form yaratmağa cəhd edir və öz sahibləri olan Rusiyaya göstərməyə çalışırlar ki, baxın, Bakı mətbuatı Moskvaya qarşı nə yazar? Rus forpostundan bundan başqasını necə gözləmək olar? Bakını Moskva ilə vuruşdurmaq üçün primitiv bir cəhd. Əlbəttə, ciddi insanlar bunun yalnız bir təbliğat hıyləsi olduğunu başa düşürlər. Qalanları üçün ümidi edirəm ki, bu materialı oxuduqdan sonra vəziyyət dəha da aydınlaşır".

**E. Mustafayev** eyni zamanda qeyd etdi ki, ABŞ-in Suriyaya münasibətini qardaş Türkiye ilə münasibətlər kontekstində müntəzəm olaraq təqnid edirlər: "Buna görə də yaxın gələcəkdə erməni mətbuatının haqqımızda "Baxın, "Minval.az Vaşinqtonu təqnid edir" yazısına təccübəlmək lazımdır. Xüsusən də indi, diplomatiamızın qələbəsini, ABŞ-da İrəvanın Xankəndindəki marionetlərinə yardım etməyən qərarını nəzərə alanda bu təccübə yersizdir".

Haqqında söz gedən yazı işə linkdədir:  
<http://yerkramas.org/article/157197/partner—gotoviy-udarit-v-spinu>

□ **Sevinc TELMANQIZI,**  
"Yeni Müsavat"



## Halallıqda xırdaçılıq

Zamin Hacı  
 zaminhaci@gmail.com

"Bir nəfərdən rüşvet almaq korrupsiyadır, milyonlardan almaq vergi"

(müdrik fikir)

**M**ən də başqa zəhmətkeşlərimə qoşularaq Paşinyanın Dağılıq Qarabağa Ermənistən üzərindən gəlməsini qınamıram. Yaxşı oğlan olsa Yevlax-Berde-Ağdam yoluyla Xankəndinə və Şuşaya gedərdi. Həmçinin çox qorxaq adamdır, özünü lap ermənipərəst kimi aparır. Hörmətli deputatımız Səməd müəllim demişkən, kişidirsə, gəlsin Bakıda səhəbet eləyək.

Ancaq bu gün, əlbəttə, Paşinyanın danışmaq istəmirəm. Sadəcə, milçək bir şey deyil, könül bulandırır. Mən size uca millətimizin düzgünlüyü, halallığa necə önəm verdiyindən bəhs eləmək fikrindəyəm. Millətimizin yaxşı tərəflərini qabartmalyıq, təkcə tənqid eləməklə iş aşmir. Şair demişkən, qaranlığı söyməkdənə, bir şam yandır. Düzdür, bizdə qaranlıq yoxdur, sözgelişi yazdım.

İki-üç gün qabaq bir vekillə keçmiş prokuror arasında dava düşmüşdü, tema olduqca fantastik idi: sən demə, 1992-ci ildə cəbhəcilər hakimiyətdə olanda bu vəkilin tanışları polisdə işləyirmiş, yolda prokurorun alverci yeri lərindən 2 (iki - sözəl də yazım inandırıcı olsun) cüt ayaqqabı mənimsəyiblər. Prokuror da qəzəblənib, polisləri salib içəri. Söhbət isə indiyə qədər qalır. Təsəvvür ela. İki dənə ayaqqabı bizim millet üçün bu qədər ciddi işdir, erməni qoduqları isə zənn eləyir biz Qarabağı unudarıq. Yuxunuzda görərsiniz.

Yaxud bu dəqiqə Ağır Cinayət Məhkəməsində keçmiş MTN şefi Eldar müəllimin hansısa "qahımı" ittiham olunur. Adam pul yığıb nazire verirmiş. Orada zərərçəkənlərdən birinin ifadəsini oxuyanda, açığı, heyrətə geldim. Buyurun, sitat: "Zaur Əzimovla Amil Yusifovun 100 qutu sıqareti MTN-in Binəqədi rayon şöbəsinə aparılmışdı. Şöbədən Heydər İsləmov zəng edib məndəki 60 qutu sıqareti də qısa müddətdə təhvil verməyi mi tələb etdi. Əks halda, həbs olunacağımı dedi. Sıqaretlərdən 55 qutusunu şöbəyə apardım". Sitatın sonu. Elə bil hansısa küçə uşaqları qəzet köşkünün qabağında durub ondan-bundan sıqaret "strelyat" eləyirmişlər, biz isə deyirdik millətin təhlükəsizliyi ilə məşquldurlar, bandit tuturlar, terrorçu qırıllar, nə bilim, casus yaxalaşırlar. Eyni zamanda, burada halallıq, düzlük, vicdan, namus, millət qeyrəti, vətən həsrəti, bulaq məhəbbəti, yaylaq bərəkəti adamın üzünə vurur. Özünüz hesablayın: 100 qutunu aparıb, idarədən deyiblər qalan 60 qutunu da getir. Bu isə 55-ni apara bilib. Niye? Yəqin özü 5 qutusunu çekib da bə! O boyda Qarabağ dərdimiz var, çəkməsin neyləsin... Gördüyüümüz kimi, millətin bir qəpiyini, bir ştūçni sıqareti də yerə düşməyə qoymurmuşlar. Əmdiyiniz pullar halal olsun, vallah. Lakin bu detallı mühasibatın müsibətini görəndə bir şeyi də anlaysan ki, Metro Tağının 3 milyon dolları böyük ehtimalla gedər-gelməzə yollanmışdır, ki 40 il yeməyib-içməyib maaşından topladığı o pulları geri ala bilməyəcəkdir. 5 qutu sıqaretin hara getdiyini tapmırıq, sən 3 milyon deyirsən. (Sözgelişi, dahi klassikimiz bizim elə bu halallıq prinsiplərimizi yüksək dəqiqlik dərk elədiyindən öz əsərinə "Məşədi, bəs mənim bir abbasım necə oldu" sitatını salmışdır).

Eyni ehvalat əski hakim Ənvər Seyidovun başına gəlib. Ənvər müəllim uzun illər baş kəsib qan tökəndən sonra keçən il pensiyaya çıxıb, istəyirdi oturub pensiyasını "ximər-ximər yesin". Ancaq indi deyir kişinin pensiyasını düz hesablamayıblar, götürüb sosial müdafiə idarəsinə məhkəməyə veribdir. Neçə manat az yazıblar, bunu bilmirik, bütün hallarda Ənvər müəllimin pensiya ümidi - qalması fantastik haldır. Gör nə qədər təmiz işleyibmiş. Əger kimsədən 1 qəpik rüşvet alsayıdı, heç indi pensiyani artırmaq üçün dava salmazdı. And içərəm, Ənvər müəllim hakim işlədiyi illərdə 1 nəfərdən 1 qəpik rüşvet almayıbdır!

**E**rmənistən baş naziri Nikol Paşinyanın işgal altında Xankəndində verdiyi son toxribatçı bəyanat, "miatsum" ("birləşmə") sərsəməməsi, deyəsən, heç Ermənistən özündə də məmənnüllü qarşılanmayıb. Ona görə yox ki, ermənilər bu mənfur ideyadan el çəkməyə başlayıblar. Əslə. Ona görə ki, həmin açıqlama hər şeyin bitdiyini simvoliza edən böyük sühəlün yox, müharibənin qoxusunu verir, Azərbaycanın olima işləyir. Dinc damışıqlar üçün faktiki, sans saxlamır. Eyni zamanda dünyanın gözündə Ermənistəni müharibə tərəfdarı kimi öne çıxarı.

"Paşinyanın Qarabağdakı bəyanatlarından Azərbaycan İrevana qarşı istifadə edəcək". Bunu erməni mediasına açıqlamasında politoloq Qrant Məlik Şahnezəryan deyib (Akar.az).

"Mən Azərbaycanın bu açıqlamadan erməni tərefini danışçılar prosesini bitirməkde ittihəm etmək üçün istifadə edəcəyinə şübhə etmirəm. Azərbaycan hər şeyi edəcək ki, bu bəyanatlardan beynəlxalq meydanlarda, o cümlədən Minsk Qrupunda yararlanınsın. Məni mümkün təzyiqlər yox, daha çox edilən məsuliyyətsiz bəyanatlar narahat edir. Nikol Paşinyanın hazırlı bəyanatları onun keçən il Qarabağın danışçılar prosesində müstəqil iştirak etməsi kimi açıqlamalarını sual altında qoyur. Bu gün o, ictimaiyyətə heç bir izahat vermədən tamam əks mövqedə dayanır", - Şahnezəyan narahatlıqla bildirib.

\*\*\*\*\*

**Azərbaycanın keçmiş xərici işlər naziri, politoloq Tofiq Zülfüqarovun məsələyə özü-nəməxsus baxışı var. Eks-diplomat hesab edir ki, Paşinyanın Xankəndində dedikləri çox vacib bəyanatdır və bununla danışçılar prosesi çox kobud şəkildə pozulub, sühəl danışçıları üçün heç bir əsas qalmayıb:** "Təəssüf ki, Ermənistən rəhbərliyi öz siyaseti ile iki ölkəni müharibəyə aparır. İndi müharibənin heç bir alternativi yoxdur, ona görə ki, Azərbaycan dövləti və ictimaiyyəti çoxdan başa düşüb ki, Ermənistən tərefi danışçılar yolu ilə torpaqları qaytarmaq niyyətində deyil. Bir məsələni də xüsusi qeyd edir ki, artıq Ermənistən xaricdə olan həvadaları da danışçıların imitasiyasını bundan sonra apara biləməyecəklər. Biz çoxdan bu prosesə inanmırıq. Artıq nəinki danışçıların özüne, onların imitasiyasına belə əsas yoxdur".

**Keçmiş diplomatın fikrincə, Paşinyan əslində Qarabağda yeni hərbi əməliyyatlaşdırma başlamasında və bundan öz planlarının icrası üçün isti-**



musavat.com  
Təqribi İsmayıllı

## Bakı və Kremlə qarşı hıyləgər taktika - Azərbaycan hücumu keçəsə...

Paşinyanın "miatsum" təxribatının arxasındaki məkrili hədəf; Ermənistən öz ağasını dəyişmək istəyir - iki paytaxta mühüm siqnal; erməni KIV-i: "ABŞ regionda Azərbaycanı seçir, bizə maliyyə yardımları kəsilə bilər..."

**fadə etməkdə maraqlıdır:** "O, nin siyasi və ekspert çevrələyaxşı başa düşür ki, Putin onu tərefdaş kimi qəbul etmir. Bunu əksinə olaraq müxalifətdən liderləri Rusiya açıq şəkilə dəstəkləyir. Köçəryanla bağlı məsələni yada salmaq Ona görə də Paşinyanda müharibə olacağı təqdirdə Rusiya onlara kömək edib-etməyəcəyi ilə bağlı ciddi şübhələr yaranır. Diger tərefdən, Paşinyan Qərbin də onu qəbul etmediyiğini görür. Qərbin yeganə şərti onun Rusyanın h

yadada qurtulmaq lazımdır ki, guya bizdəki demokratik islahatlar dünyada rəğbət yarada bilər. Bundansa qarşılıqlı faydalı əməkdaşlığının konkret programlarını işləmək vacibdir. Əger hökumətin beşə programları yoxdur, o zaman, sadəcə, müdrik olmaq və heç olmasa, mövcud əlaqələrə ziyan vurmamaq lazımdır. Əks halda, Amerika tərefdən dəstək nəinki azalmaqda davam edəcək, o, hətta tamamilə kəsilə bilər".

\*\*\*\*\*

Yuxarıdakı şəhərlərdə gəlinen ilkin qənaət beledir ki, arıq Paşinyan hökuməti xərici siyasetdə "iki stil" taktikasının perspektivsizliyini anlamağa başlayıb və bu siyasetə məhz "Qarabağ kartı" hesabına, Qərbin xeyrinə düzəliş eləmək niyyətindədir. Başqa sözə dek, Ermənistən öz ağasını dəyişmək, lakin bu zaman Qarabağ məsələsində daha etibarlı dataq-müttəfiq qazanmaq niyyəti güdür.

**"Bu gün bölgədə ABŞ-in maraqları daha çox Azərbaycanın maraqları ilə üst-üstə düşür, nəinki Ermənistəninkilə. Azərbaycan həm də Birleşmiş Ştatların müttəfiqi israilli strateji tərəfdəşligə malikdir".**

"Yeni Müsavat"ın məlumatına göre, bu barədə Tert.am erməni portalındakı analitik məqalədə deyilir. Qeyd olunur ki, Ermənistən ABŞ-la qarşıdurmadan ölkələrlə (Rusiya, İran) six əməkdaşlığı ma-

**likdir:** "Azərbaycan həmçinin ABŞ üçün Əfqanistana gedən yolda mühüm tranzit ölkədir. Odur ki, ABŞ Azərbaycana yardımçıları artırır, Ermənistənə isə azaldır. Ona görə də biz öz sözümüzdə və açıqlamalarımızda ehtiyatlı olmaliyiq. Belə bir illüzi-

Nikol Paşinyan buna nə dərəcədə nail olacaq, onu zaman göstərəcək. İstenilən halda, bu, en əvvəl Azərbaycana, ciddi siqnaldır ki, ermənilərin bu məkrili taktikasının milli maraqlarımıza və etdiyi məməkün neqativləri vaxtında neytrallaşdırıq. Üstəlik, Qarabağ məsələsində daha əlvərişli mövqeyə çıxa bilmə - hem diplomatik müstəvidə, hem də təbib ki, hərb meydanında...

□ "Yeni Müsavat"ın analitik xidməti

**A**zərbaycanım 2016-ci ilin aprelindəki savaşı təkrar etməsi üçün son zamanlar edilən çağrıları artırıb. Xüsusilə erməni baş nazir Nikol Paşinyanın günlər önceki açıqlamaları bu məsələni bir daha gündəmə götürüb. Ekspertlər də hesab edirlər ki, Azərbaycanın başqa seçim yolu qalmayıb. Paşinyana dərs verməyin yeganə yolunun müharibə olduğu qeyd edilir. Buna gücümüz yeddiyi də vurğulanır.

Polkovnik Şair Ramalda-nov "Yeni Müsavat" a bildirdi ki, aprel hadisələrini təkrar etməməliyik: "Azərbaycan qərarlı olaraq öz torpaqlarını azad etməlidir. Bunun üçün ölkəmizin gücü də var. Azərbaycan məhz bunun üçün 27 ildir silahlınır. 10 ilə yaxındır ki, Azərbaycan Ermənistəninin bütçəsi qədər ordusunun silahlanması bütçədən pul ayırib. Bu pullardan da ordumuzun dünyadan güclü ordu-ları sırasında olması üçün istifadə olunur. Artıq bu gün Azərbaycan 50-ən güclü ordu-lar sırasındadır. Ermənistən 92-ci yerdədir. Azərbaycan iki dəfə bu statiskada düşməni üstələyir. Paşinyan açık şəkil-də belə fikirlər səsləndirirse, bu ölkəmizə imkan verir ki, qərar qəbul edib antiterror əməliyyatları başlayıb torpaq-larını azad etsin. Bunu ən sa-də Azərbaycan vətəndaşı da anlayır. Hələlik bu istiqamət-də qərar qəbul olunmamasına gəlince, demek elə şəyər var ki, biz bilmirik. Cənab prezident Dağılıq Qarabağla bağlı mövqeyini dəfələrlə ortaya qoyub. Sitat formasında de-sək, biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Nə yolla olursa-olsun, biz torpaqlarımızı azad edəcəyik. Paşinyan bu cür münasibəti ve bə-yanatı ilə Azərbaycan üçün başqa bir yol buraxır. Bu gün Azərbaycan seçim durumundadır. Müdafiə nazirimiz dəfələrlə bildirib ki, Ali Baş Komandanın hər hansı bir tapşırığını yerine yetirməye hazırlıq. Paşinyan populizmle məşğul olan adamdır. Ondə ciddi bir mövqeyin olmadığının dəfələrlə şahidi olmuşdur. Bu gün belə deyib, sabah çı-xıb deyər ki, mən o formada demədim. O, siyasetçi deyil. Kükə hərəkətləri ilə gəlib hö-kumət rəhbəri olub. Bu hərə-kət onu bu gün də idarə edir. Biz onun son bəyanatını eşit-dik. Bizim üçün artıq bu yetər-lidir. İndi qədər müdafiə na-ziri, XİN rəhbəri və digər şəxslərin fonunda açıqlama-lara rast gelirdik. Açıq, o qədər də ciddi qəbul etmirdik. Çünkü düşünürdü ki, birinci şəxs var. Amma indi birinci şəxs onlardan daha sərt fikir-lər səsləndirdi. Beynəlxalq aləmdə vəziyyət elədir ki, bü-tün məsələlər görür-qoy olun-malıdır. Burada çox diqqəti olmaq lazımdır. Dağılıq Qara-bağ problemində Rusiya və ABŞ-in maraqları toqquşur. Bu gün sənəri hansı formada

# Azərbaycan daha böyük aprel savaşı astanasında

Antiterror əməliyyatı hər an başlaya bilər; tanınmış siyasi və hərbi ekspertlərdən ilginc rəy və gözləntilər...



olsa da, cərəyan edə bilər. Azərbaycan qısa zamanda öz torpaqlarını azad etməyi bacarmalıdır. Çünkü ola biləcək təsirleri nəzəre almalyıq ki, uzunmüddətli zamanımız yoxdur. Bütün riskləri gö-tür-qoy edib, bu riskləri mini-muma endirib Azərbaycan öz mövqeyini bildirməlidir. Paşinyanın bu sözlerini geri gö-türmesi üçün beynəlxalq aləm qarşısında tələb qoymalıq. Tələb yerine yetirilməsə, sərt şəkildə bəyan etməliyik ki, bü-tün danışçılarından çıxırıq. Möv-qə dəyişməyənə qədər güc-yolu ilə torpaqlarımızı azad edəcəyik mesajını verməli-yik".

**"Atlas" Araşdırıcıları  
Mərkəzinin rəhbəri Elxan Şahinoğlu:** "Nikol Paşinyanın "Qarabağ Ermənistəndir" demək-lə əslinde Azərbaycanın Qarabağ davasında haqlı olduğunu beynəlxalq aləmə gös-tərdi. Çünkü illərdir beynəlxalq aləmi başa salmağa çalışırdıq ki, Dağılıq Qarabağ Ermənistən işgali altındadır, sepa-ratçılar təkbaşına torpaqları-mız işgal edə bilmədilər, bu-na gücləri çatmadı. Paşinyan son açıqlaması ilə dedik-lerimizi təsdiq etdi. Digər tə-rəfdən, Paşinyan açıqlaması ilə Azərbaycanın diplomatik və hərbi meydanda manevr imkanlarını genişləndirdi. İndi əsas məsələ yaranan imkan-dan faydalana maqdır. Onu da nəzəre almalıq ki, Paşinyanın populist açıqlamaları Er-

mənistanda ve Dağılıq Qara-bağda da sükütlə qarşılıanıb. Çünkü onlar da anlayırlar ki, onun düşünülməmiş açıqla-maları həm Ermənistəna, həm də Dağılıq Qarabağdakı separatçılara baha başa gələ bilər. Əlbəttə, belə vəziyyətdə Azərbaycan ictimaiyyəti və geniş siyasi spektri işğalçını hərbi yolla cəzalandırmağı tə-ləb etməkdə haqlıdır. Hətta hakimiyyət içindən və Yeni Azərbaycan Partiyasına üzv olan millet vekillərindən də haqlı olaraq eyni səslər eşidi-ri. İşğalçıya qarşı hərbi əməliyyata başlamaq üçün siyasi qərar verilməlidir. Bu qərar böyük məsuliyyət tələb edir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda indiye qədərki bütün hakimiyyətlər Qarabağ'a görə iqtidarlarını itiriblər. SSRİ dövründə Əbdülrahman Vəzirov Qarabağdakı separa-tizmən doğan nəticələrdən ölkəni tərk etdi, eləcə də Ayaz Mütəllibov hakimiyyətini eyni məsələyə görə itirdi. Əbülfəz Elçibəyin hakimiyyətə gəldiyi ilk aylarda Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlar həyata keçirdi, Xankəndinə yaxınlaşdıq. Ancaq hakimiyyət içində olan xaos, üstəqəl, xarici qüvvələrin desktuktiv addımları ordumuzun qazan-dığı uğurların üstündən xətt çəkdi və nəticədə Elçibəy də faktiki Qarabağ uğursuzluqlarına görə hakimiyyətini itirdi. Çünkü Suret Hüseynov feno-menin də Qarabağdakı hadisə-

bəyə başlamaq olar. Ancaq buna qədər lokal əməliyyat-larla aprel uğurumuzu geniş-ləndirə bilərik, üstəqəl, snay-perlerimiz də düşmənin itkili-rini artırımalıdır".

**Hərbi sənaye üzrə konsul-tant Ramil Məmmədli Azərbaycanın müharibə aparmaq üçün hərtərəflı gücünün ol-duğunu söylədi:** "İndi dünyada və regionda şərtlər və tə-ləblər deyişib. Əlbəttə, bu haq-sızlıq və cinayətdir ki, Azərbaycan illərdir öz ərazisinin iş-ğal faktını aradan qaldıra bil-mir. Lakin biz dünyada gedən proseslərin tərkib hissəsi oldu-ğumuzdan kəskin qərar vere bilmərik. Dünyanın super güc-ləri də bilir ki, ərazilərin işgal-dan azad edilməsi üçün Azərbaycanın gücü var. Hətta o da bəllidir ki, bu müharibədə Ermənistən dövlətinin mövcud-

luğuda şübhə altına alına bilər. Amma vəziyyət buna imkan vermir. Açıq desək, Rusiya öz sərhədində müttəfiq ölkələr arasında müharibə olmasına qarşıdır. Həmçinin bu müharibənin qarşısının alınması üçün öz rıcaqlarından da istifadə edir. Məhz bu kimi amillər işgal olunan ərazilərimizin azad edilməsinə mane olur və sepa-ratçıların mövqeyini gücləndi-rir. O ki qaldı Paşinyan və Ermənistəndəki hökumət nüma-yəndələrinin Qarabağla bağlı açıqlamalarına, bu, "sahibinə güvənen itin hürməsi" kimi bir şeydir. Ərazilərimizin işğaldən azad edilməsi üçün silahlı qüv-vələrimiz və hərbi sənaye sektorunda bütün lazımi tədbirlər görüllər. Yəni həm ordu, həm də arxa cəbhə müharibənin qələbə ilə sona çatdırılmasına hazırlırdır. Bu, siyasi qərara bağ-lıdır və dövlət təhlükəsizliyim az vacib məsələdir".

□ **Cavanşir Abbaslı,**  
"Yeni Müsavat"



Aleksey Fenenko

**"Paşinyanın Qərbədən dəstəklənən gizli Qarabağ planı..." - rusiyalı politoloqdan sensasion iddia**

"Ermənistən baş naziri Nikol Paşinyan Rusyanın istirak etdiyi əvvəlki danışçılar formatından uzaqlaşmaq isteyir. Məhz bu fikir Qərbədə gizli şəkildə dəstəklənir. Bu, Ermənistən sabiq prezidenti Levon Ter-Petrosyanın istefasından sonra Minsk Qrupunun son 20 ilə etdiyi bütün söyləri sarsıdır, buna baxmayaq, Paşinyan Rusiyaya alternativ tərəf-daşlar axtarmağa başlayıb".

Bunu rusiyalı politoloq Aleksey Fenenko deyib (Teleqraf.com). Ekspertin sözlərinin görə, Paşinyan ABŞ və Fransadan, bu ölkələrdəki erməni diasporlarından kömək umur, lakin bu ölkələrin Qarabağla bağlı real sövdələşmələr apar-maqla ehtimalı yoxdur: "Paşinyandan anti-Rusiya meqsədləri üçün istifadə etməyə çalışırlar. Bəs onun Azərbaycan və Türkiye ilə mübarizə aparmağa gücü varmı? Paris və ya Vaşinqtonda buna uyğun bir ruh halının olduğunu düşünürəm".

O, eyni zamanda Paşinyanın növbəti addımdında yenə də ATƏT-in Minsk Qrupu daxilindəki qüvvələr balansını də-yişdirməyə cəhd edəcəyini də istisna etməyib: "Bildiyiniz kimi, Minsk Qrupunun üç həmsədri var: Rusiya, Fransa və ABŞ. Sərkisiyanın rehbərliyi altında Ermənistən daha çox Rusiya ilə qarşılıqlı əlaqəyə yönəlmüşdi. İndi o (Paşinyan), digər iki həmsədrin sözlərini daha çox dinləyəcək".

## “Uşaq kökdürse, sağlamdır” fikri yanlışdır”

Tanınmış pediatr uşaqlarda şişmanlığın artmasının səbəblərindən danışdı və önləyici məsləhətlər verdi



Vaqif Qarayev

Bəs uşaqlarda şişmanlığın artmasının səbəbləri hansılarıdır? Mövzü ilə bağlı **həkim-pediatr Vaqif Qarayev** “Yeni Müsavat”a danışdı. Vaqif Qarayev de “Uşaq kökdürse, deməli, sağlamdır” fikrinin yanlış olduğunu bildirdi: “Bu doğrudur ki, son vaxtlarda uşaqlarda şişmanlıqla meyllilik artdı. Köklüyün ciddi səbəbləri var. Qalxanvari vezin bəzi hormonları var ki, həmin hormonlarda dəyişiklik baş verəndə köklüyü səbəb olur, hətta ciddi bir xəstelik də yaranır. Digər səbəb hipodinamiya, yeni hərəkətsizlikdir. Bir çox hallarda valideynlər uşaqlarını həyətə oynamamağa buraxır ki, pis tərbiyeli uşaqlara qoşular və sairə. Beləliklə də uşaq bütün günü evde ya kompüterin qarşısında, ya da mobil telefonda keçirir. İkinci əsas səbəb düzgün qidalanmamaqdır. Tez-tez şahidi olur ki, uşaqlar hər gün eyni yeməkləri, xüsusən də şirniyyat bol olan qidaları yeyir. Ümumiyyətə, şirniyyat həm böyükler, həm də kiçiklər üçün bir bələdir. Bəzən valideynlərin özleri şirniyyata o qədər meylli olur ki, hər gün tort və yaxud müxtəlif keksler bişirir və təbii ki, onunla bərabər uşağı da həmin şirniyyatdan qəbul edir. Ele bir uşaq tapmaq cətindir ki, şirniyyat sevməsin. Lakin hər gün şirniyyatdan istifadə etmək düzgün deyil”.

**Tanınmış pediatr başqa bir səbəb qismində günümüzün bələsına çevrilən “fast-food” yeməklərini görür:** “Artıq Avropanın bir çox yerlərində bu yeməklərin istehsalı və istehlakı qadağan edilib. Çünkü bu cür qidalardan insan orqanızmı üçün kifayət qədər zərərlidir. Onun tərkibində karbohidratlar, yağılar, züləllərin nədən hazırlanlığı bilinmir. Təsəvvür edin, ev şəraitində kartof qızartmaq təxminən 20-25 dəqiqəyə başa gəlirsə, “kartof-fri” təxminən 5 dəqiqəyə hazırlanır. Deməli, onun tərkibində olanların orqanizm üçün zərər qədər də faydası yoxdur”.

**Vaqif Qarayev “fast-food” qidalarının onkoloji xəstəliklərə səbəb olduğunu da dedi:** “Son vaxtlar həm də uşaqlara arasında onkoloji xəstəliklərin yaranmasının sayı artır. Bu dəhşətdir ki, artıq bizdə uşaq onkoloji şöbəsi var. Əvvəller “fast-food”un zərəri barədə tez-tez sosial səbəkədə qeydlər bildirirdim. Lakin valideynlər üzərimə gəldi ki, “haftədə az qala 4-5 dəfə uşağı “fast-food” verir, amma uşağı sağlam və kökdür”. Biz sanki surətpərəst mülökət, isteyirik ki, uşaqımız kök, boy-buxunlu olsun. Amma uşağın kök və yaxud arıq olması sağlamlığın parametri ola bilmez. Məsələn, çoxlu sayda kök uşaqlar var ki, vaxtaşırı tez-tez qripe yoluksur, xəstələnir. Amma elə arıq uşaqlar da var ki, onlar ciddi epidemiyə olmayanda qripe yoluksur. Yəni kök olmaq o demək deyil ki, o uşaq heç vaxt xəstələnmir. Əksinə, mədə-bağışığı zədəleyən qidalardan köklük yaradır, bu da hələ ki sağlam olmaq demək deyil. Digər səbəblərdən biri qazlı, rəngli içkilərdir, hansı ki, onların tərkibində orqanizmə ziyan verən qlükozalar, karbohidratlar var, hansı ki, mədəaltı vəzi zədələyir. Məsələn, “Coca-cola”, “Pepsi” içkilərini filtrasiya edəndə görə bilsəniz ki, filtr kağızında neler qalır”.

**Vaqif Qarayev uşaqların sağlam böyüməsi üçün bir nəçə tövsiyələrini də bildirdi:** “Xüsusən de yay mövsümündə şahidi olur ki, istənilen yaşda olan uşaqların elində rəngli içkilər var. Bu, yolverilməzdır. Doğrudur, uşaqları bunlardan birdəfəlik məhrum etmək də olmur. Çünkü uşaq bu cür içkiləri məktəbdə, mağazada, ictimaiyyətdə görür və istəyir. Uşaga bunun ziyanı barədə deyilməli və mümkin qədər uzaq tutmaq lazımdır. Çalışmaq lazımdır ki, uşaq menyusunda şirniyyat az olsun, bu mütləqdir. Uşaqları 3 yaşından sonra idmana, üzgüçülyə, gimnastikaya cəlb etmək lazımdır. Uşaq əgər köklüye meyllidirsə, qalxanvari vezdəki hormonlar yoxlanılmalıdır. Ümumiyyətə, uşaqlar ilə ażi bir dəfə profilaktik müayinədən keçməlidir. Çünkü hansısa xəstəlik artıq yanlışda onun qarşısını almaq bəzən çətinləşir”.

□ Xalidə GƏRAY,  
“Yeni Müsavat”

**A**vqustan 12-si müsəlmanların müqəddəs bayramlarından olan Kurban bayramıdır. Bununla əlaqədar Azərbaycanda avqustan 12-si və 13-ü qeyri-iş günüdür. Öncəki günlərin, yəni 10-11 avqust tarixlərinin də şənbə-bazar günlərinə təsadüf etdiyini nəzərə alsaq, ardıcıl olaraq 4 gün qeyri-iş günü olacaq. Həmin günlərdə qurbanlar kəsiləcək, imkansız insanlara yardımalar ediləcək, bayram namazı qılınacaq. Həmçinin dünyasını dəyişen insanların məzarlarını ziyarət etmek, qohumlarla bayramlaşmaq da bəyənilən əməllərdir.

44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına veriləcək. Həmin kəsim məntəqələrinin ərazilər üzrə üvanları artıq media vəsitəsilə ictimaiyyətin diqqətine çatdırılıb. Mütəxəssislərin metodiki tövsiyəsi ilə hazırlanmış çadır tipli kəsim məntəqələrinin də qurbanlı heyvanların satışı

dəşin mobil telefonuna təsdiq bildirişi gələcək. Daha sonra vətəndaş yarmarkada xüsusi ayrılmış yerde “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşına yaxınlaşaraq telefondakı təsdiq bildirisini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlıq heyvanlarını satın

## Bayram namazının vaxtı, heyvan satışı və kəsimi üçün ünvanlar

QMİ müraciət yaydı; dövlət qurumları müqəddəs bayramla bağlı hərəkətə keçdi...

Artıq Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb. Bayram namazı avqustan 12-si saat 08:00-da Bakının “Əjdərbəy” məscidində, saat 09:00-da isə “Təzəpir” məscidində qılınacaq. Eyni zamanda Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq.

Bu arada Qaqqaz Müsəlmanları İdaresi (QMİ) İslam dünyasının müqəddəs bayramlarından olan Qurban bayramı ilə bağlı tövsiyelerini açıqlayıb. Bildirilib ki, Azərbaycan üfüqündə Zül-hicce ayının hilalının görünməsinə uyğun olaraq Qurban bayramı Zül-hiccenin 10-na, Miladi təqvimlə 12 avqust tarixinə təsdiyə edir: “Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban etindən fəqir və kasib ailələre paylaşımaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar - bu böyük savabdır. Qurban kəsilmən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılır. Qurban qoyun, keçi, öküz, inek və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və ineyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban etinin satılması haramdır. Xirdabuyuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuyuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şərklər bir-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özüne götürə bilər, digər hissənin fəqir və kasib ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbələrə paylanması tövsiyə olunur. Qurbanlıq heyvan, şəriət qaydalarına uyğun olaraq kəsilsən - “Bismillah e bilahi vellahu ekber” deyilməlidir. Qurban duasının oxunması məsləhətdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əmel olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin qurbanların azyaşlı uşaqların, habelə heyvanların



gözü qarşısında kəsilməsi ilə yanaşı, onların kəsimi, hazırlanması və digər xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək. Vətəndaşlardan xahiş olunub ki, bayram günlərdə sağlamlığı şübhə doğuran heyvanlarla bağlı, eyni zamanda, küçə və yol kənarlarında antisantər şəraitdə heyvan kəsimi və satışı müşahide olunduqda Daxili İşlər Nazirliyinin “102” Xidməti - Zəng Mərkəzinə, Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə, Kənd Təsərrüfatı Nazirliyinin isə 1652 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər.

Həmçinin bayram münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə növbəti bayram yarmarkası da keçiriləcək. Bayram günlərində təşkil ediləcək qurbanlıq qoynunların satışı yarmarkası olke ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil olunacaq. “Kənddən Şəhərə” satış yarmarkasına 20 minə yaxın qurbanlıq qoynun çıxarılmış planlaşdırılır. Qoynunların qiymətləri çəkilərən uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənədir.

Məlum olduğu kimi, bayram günü bazarlarda uzun növbələr yaranır. Bu problemlə üzərəşməmək üçün vətəndaşlar “Kənddən Şəhərə” saytına daxil olaraq 9 avqust saat 23:59-dək Bakı, Sumqayıt və Abşeron yarımadasındaki satış məntəqələrində onlayn şəkildə növbə götürü və alacaqları qurbanlıq qoynunları öncədən sifariş edə bilərlər. Sifariş qəbul edildikdən sonra vətən-

Bayram və istirahət günlərində sənişin axınının artması ilə əlaqədar rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımızın üstünlük verdiyi dəmir yolunda da gücləndirilmiş iş rejimine keçilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sənişin daşımaları Departamenti kollektivi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Qurban bayram günlərində sənişin sıxlığının artması ilə əlaqədar oləvə və qoşulması temin edilir. Bundan əlavə, bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sənişinlərin daşınmasına artan tələbatı təmin etmə məqsədile 10 və 13 avqust tarixlərində əlavə qatar təyin edilib.

Bu günlər Azərbaycan polisi də gücləndirilmiş iş rejimində çalışacaq. DİN-in mətbuat xidmətindən verilən məlumatla görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyyazov müvafiq əmr imzalayıb. Əmək əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti avqustan 12-dən 14-dək gücləndirilmiş iş rejimində çalışacaq. Bayram günləri respublika əraziindəki strateji ərazilərdə, sənişin daşıyan nəqliyyat vasitələrində, böyük su tutarlarında, habelə digər mühüm əhəmiyyətli obyektlərdə mühafizə tədbirlərinin daha da gücləndirməsi nəzərdə tutulub.

□ Nərgiz LİFTİYEVA,  
“Yeni Müsavat”



Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

**E**rmənistənin baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndidə keçirilən "ümumerməni" mitinqində çıxışı zamanı irəli sürdüyü tezislər heç erməni ekspert çevrələrində də müsbət qarşılanmayıb. Xəbər verildiyi kimi, Paşinyan Qarabağı Ermənistana birləşdirməyi nəzərdə tutan "miatsum" şüarını yenidən gündəmə gətirib və deyib: "Qarabağ Ermənistandır, nöqtə".



Rəsmi Bakı artıq Paşinyanın bu çıxışına sərt bəyanatlarla reaksiya verib. Virtualaz.org xəbər verir ki, Rusiyadan ekspert çevrələrindən də Ermənistən baş nazirinin çıxışına reaksiyalar var. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnsti-tutunun Beynəlxalq Aşarsdırma-lar mərkəzinin avroatlantik təhlükəsizlik üzrə Mərkəzinin apari-ci elmi eməkdaşı Sergey Mar-kedonov qeyd edir ki, Paşinyanın çıxışı milli birlik və erməni birliyinə maneə yaradan çox-sayılı parçalanmalar barədə pa-fosa bürünüb. "Qarabağ məsə-ləsinin postsovet Ermənistəni üçün ən mühüm mövzü olduğu yeniliyi deyil. Lakin rəsmi İrəvanın nümayəndələrindən heç kim indiyə qədər bu qədər dəqiq və aydın deməmişdi ki, "Qarabağ-Ermənistandır". Pa-şinyan sevimli mövzusundan-inqilab mövzusundan da yan keçə bilməzdi və onun fik-rincə, Ermənistənda baş vermiş inqilab Qarabağda da davam etdirilməlidir. Beləliklə, Paşinyan özünü ayrıca götürülmüş respublikanın nazirlər kabinetinin rəhbəri kimi deyil, ümumərnəni lideri kimi aparır", - Markedonov məqaləsin-də yazar.

Rusiyalı ekspertə görə, Paşinyan istəyir ki, 2020-ci il-də Qarabağda hakimiyətdə onun adımı olsun. Ona görə də o, erməniləri qarabağlıları, yerevanlıları, gürmülərlərə və ya icevanlıları ayırmagın mümkün olmadığını deyəndə birmənalı şəkildə eyham vurur ki, birləşdirici lider statusuna iddia edir. Və bu zaman o öz qaydaları ilə oynayacağını bildirir.

**Habelə Markedonov hesab edir ki, Paşinyanın çıxışında xərici siyaset elementləri də var. O, Bakıya və həmsədr ölkələrə ünvanlanıb.** "Paşinyan aydırındır ki, dənisiqlərdə sərt mövqeyini möhkəmləndirmək isteyir və münaqişənin nizamlanmasına dair baza prinsiplərini detallı şəkildə müzakire etmək istəmir. Bu qırğı mövqeyidir, amma Paşinyanın işinə Ermənistənin daxilində yarar"- Mar-

kedonov vurğulayır. O qeyd edib ki, Paşinyanın əvvəlki hakimiyyəti beynəlxalq arenada əsəssiz güzəştələrə getməyə can atan qüvvələr kimi təqdim edir və Qarabağ məsələsində məzənnəni qaldırmış bu məsələdə onun işinə yarar.

N.Paşinyanın bəyanatı təkcə Azərbaycanda gülüş obyekti-nən keçirilməyib, üstəlik, erməni ekspertlər də onun fikirlərini təne və rişxəndə qarşılıqlılar. Lakin istənilən halda, ortaya haqlı sual çıxır, Paşinyan xüsusi də Qarabağla bağlı nədən bu cür ecaib mövqə nümayiş et-diirdi?

Əslində Nikolun "Qarabağ Ermənistandır" cəfəngiyati Qarabağ klanının sonuncu silahını elindən almaq cəhdidir. Ehtimallara görə, Rusiya prezidenti Vladimir Putinin qoxta-brda Ermənistəna səfəri gözlənilir və Qarabağ klanı Paşinyana sarsıcı zərbə vurmaq üçün planlar çizir. Elə Xankəndidə keçirilən "ümumerməni oyunları" sousunda Bako Saakyanın Daşnakst-yun Partiyasının rəhbərliyinə xüsusi zaman ayırması da Paşinyana qarşı yeni güclər mərkəzinin formalasdırıldığını deməyə imkan yaradır. Bəzi ekspertlər Paşinyanın təcrübəsizlikdən bu cür bayağı bəyanatlar səsləndirdiyini güman edirlər. Təbii ki, ziddiyətlər dolu həyata və fəaliyyətə sahib olan birisindən uzman siyasetçi gedisi gözləmək olmazdı. Elə onun Xankəndidə dediklərini heç bir sutka keçməmiş təkzib etməsi və üstəlik, Ermənistən XİN-in qırmızıcasına rəsmi Bakını günahlan-dırımağa cəhd göstərməsi də dediklərimizi təsdiqləyir.

**Politoloq Məhəmməd Əsədullazadə "Yeni Müsavat"** a-de-ki, Paşinyanın hakimiyətə geldiyi ilk aylardan başlayaraq Qarabağ münaqişəsinin həlli-də müyyən qədər konstruktiv mövqə tutması və Qarabağ klanına qarşı siyasi repressiyalar hayata keçirməsi bəzi ümidi-formalaşdırırı: "Xüsusilə MDB dövlət başçılarının Tacikistanda keçirilən sammitində Paşiny-

anın prezident İlham Əliyevle şifahi razılışma birbaşa Paşinyanın xahişi ilə həyata keçirilmişdi. Ermənistəndən baş veren proseslər göstərir ki, Nikolun siyasi eyforiyası heç də kriminal erməni siyasi camesi ilə üst-üstə düşmür. Rəsmi İrəvan dənada keskin və danışqlar prosesi-ne zərbə vuran siyasi yanaşma ortaya qoyur. Paşinyan iqtidarı daxildə güclü olan Qarabağ klanına qarşı zəif olduğundan Qarabağla bağlı siyasetində özünü ilk aylardan qoyduğu müyyən qədər konstruktiv yanaşmadan geri çəkilədi. Hesab edirəm ki, son aylarda baş tutan xərici işlər nazirlərinin Moskva və Vaşinqton görüşündə elde olunan müyyən razılaşma artıq Paşinyanın Qarabağda verdiyi bəyanatla fiaskoya uğradı. Ona görə də biz artıq Paşinyan-dan münaqişənin həlli ilə bağlı konstruktiv siyaset gözləməyik. Çünkü Paşinyan digər erməni li-derlərindən fərqli olaraq, daha da aydın şekilde Qarabağ siyasetini açıq bəyan edir. Sonra təkzib versə də... Hesab edirəm ki, İrəvanın mövqeyində dəyişiklik olmayacağı və bəyanatdan geri çəkilsə də, Qarabağ siyasetindən geri çəkilməyəcək. Ona görə də rəsmi Bakı preventiv addımlar atmalıdır. Həm diplomatiyada, həm də cəbhə xəttində.

Azərbaycan müxalifəti də hesab edir ki, Paşinyanın danışqların üstündən xətt çəkdiyi üçün Azərbaycan herbi emiliyatlara əl atmaq fürsəti elde edib.

**AXP sədri Pənah Hüseyn Moderator.az-a açıqlamasında** Azərbaycanın hazırlı vəziyyət-də atması gərəkən adımlara diqqət çəkib. Partiya sədri hesab edir ki, son vaxtlar Ermənistənən aqressiv bəyanatlarını nəzərə alaraq Azərbaycan danışqlarda iştirakını dayandır-malıdır. "Ikinci, təklif etmişdi ki, atəşkəsə bağlı Azərbaycanı bağlayan hansıa beynəlxalq sənəd mövcud olmadığına, həbələ 1994-cü il mayın 12-də imzalanan sənəd öz qüvvəsini çıxan itirdiyinə görə Azərbay-can atəşkəsi birtərəfli qaydada ən çoxu 6 ay ərzində elan etsin. Daha sonra bunun uzadı-

lib-uzadılmasası məsəlesi də Azərbaycan tərəfinin mövqeyindən asılı olaraq həll edilsin. Nəhayət, hərbi qanunvericiliyə uyğun olaraq könlü dəstələrin yaradılmasına start verilsin. Hesab edirəm ki, Paşinyanın sonuncu bəyanatı, Qarabağda hərbi təlimlərdə Ermənistən rəsmi təmsilçilərinin iştirakı, Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi və s. yuxarıda qeyd etdiyimiz təkliflərin aktuallığını təsdiqləyir".

**Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev** isə hesab edir ki, Qərbdəki ermənipərst qüvvələr, həm də onların əlaçılıkları Paşinyana belə bir açıqlama ilə çıxiş etməyi tapşırıblar: "Onlar düşünlər ki, bu açıqlamadan sonra Azərbaycan heç nə etməyib yenə danışqlardan danışsa, hakimiyətin nüfuzuna xalq arasında ciddi zərbə dayəcək. Bundan sonra isə payızda olkədə sabitliy pozmaq üçün ciddi zəmin yaranacaq".

**Q. Həsənquliyev hesab edir ki, biz Putinlə təcili danışqlara başla-**

**malyıq:** "Onu inandırmalıq ki,

Rusyanın bölgədə mövcudluğunu qoruması üçün bu münaqişəni saxlamaq lazımdır. Bu münaqişə Rusiya üçün də təhlükə yaradır. Bütün Rusyanın bölgədə öz mövcudluğunu saxlaması üçün onun liderliyi ilə yaradılmış regional təşkilatlara qoşula, ikitərəfli müqavilələr bağlaya bilərik. Əgər Putin ciddi qərarlar qəbul edə bilməyəcəkse onda iqtidar xalqla açıq danışmalı, Rusiya ilə münasibələrə yeniden baxmali və peşəkar ordu quruculuğu istiqamətində vacib qərarlar qəbul etməlidir".

**"Ordu quruluğu istiqamətində hansı addımların atıl-**

**masını vacib hesab edirsiniz"** sualını cavablandırıran BAXCP sədrinin qənaətinə görə, ilk növbədə müdafia naziri mülli, yüksək intellektə malik, təcrübəli və siyasi baxımdan hazırlıq şəxs olmalıdır: "Ən azı 30 min nəfərlik, dağlıq ərazidə döyüşməyi bacaran peşəkar ordu birləşmələri yaradılmalıdır. Cənubi Azərbaycandan, Türkiyədən, Pakistan'dan, Öfqanistandan ehtiyatda olan, hərbi əməliyyatlarda iştirak etmiş zabitlər və hərbçilər müqavilə esasında orduya cəlb olunmalıdır. Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyədə və Milli Hərbi Akademiyada təhsil almış kadrlarla gücləndirilməlidir. Bunuyla yanaşı, paralel olaraq Azədləq savaşı başlayana qədər cabəh xəttində hər gün işgalçılari öldürmeye çalışmalıyıq. Xalqı sülhə yox, torpaqlarımızın azadlığı və milli şərafımız üçün ölüm-qalım savaşına həzirlamalıyıq".

\*\*\*\*

Qeyd edək ki, dünən ilin döyüş hazırlığı planına uyğun olaraq, idarəetmə orqanları və qərargahların döyüş uyarılığının təşkili, eləcə də heyətlərin əməliyyat və döyüş quruluşunun müxtəlif elementlərinin döyüş tətbiqi üzrə dəqiqləşdirilməsi və yoxlanılması məqsədile Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb. Azərbaycan ordusunun hərbi təlimlərə başlaması düşməni sözsüz ki, narahat edir. Amma Bakı artıq bəyan edib: baş verəcək hadisələrə görə bütün məsuliyət Ermənistənin nöqtəni qoyubsa, indi cavabını gözləsin...



## Paşinyan "qırmızı xətt"ini niyə keçdi: təcrübəsizlik, yoksa...

"Anam mənim həyata xüsusi rol oynayıb. Anam olmasaydı, mən nailiyetlərimin heç yüzdə birini də əlde edə bilməzdim", - vaxtilə qırğız xalqının keçmiş prezidenti Almazbek Atambayev belə deyirdi. O, anasına həsr etdiyi "Enekem" mahnısını oxuyaraq müsikiçi və gitaraçı istedadını nümayiş etdirərkən qırğız xalqının qəlbində bir də bu şəkildə rəğbət qazanmışdır.

Qırğızistan tarixinə seçkilərdən sonra hakimiyyəti yeni seçilmiş dövlət başçısına könüllü təhvil verən yeganə prezent kimi düşmüş Atambayev ancaq bugündərə böyük kataklizmlərin təm ortasındadır. Onun Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı yaranmış qarşıdurmadada 1 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Akambayevin tərəfdarları xüsusi təyinatların bir neçəsini girov götürsələr də, sonradan azad ediblər. Sabiq prezent ürəyişumşaq şəkildə açıqlama verib: "Onlar da kimse övladlarıdır..."

**O, etiraf edib ki, xüsusi təyinatlılar üçüncü mərtəbəye qalxanda şəxsən özü 5-6 dəfə yuxarıya atəş açıb:** "Həmin vaxt qaranlıq idi. Atəş açanda güllənin səkdiyini, yaxud kiməsə dəydiyini bilmirəm. Çalışırdım ki, xüsusi təyinatlılardan heç kimə dəyməsin. Lakin kimse onları qabağa itəleyirdi. Dərhal xəbərdarlıq etdim ki, müqavimət göstərəcəyəm".

**A. Atambayev bildirib ki, bütün silahları toplayaraq evinin üçüncü mərtəbəsinə qoyublar:** "Xalq bütün silahları təhvil verdi, biz heç kimə silahlandırmırıq".

Beləliklə, Orta Asiya ölkəsində ciddi bir tələtüm yaşınamadı. Bu gedıştan görünür ki, qırğız qırğını ölkəsinin "Saakaşvili"sinin ayağına yazılı bilər. Hətta proseslərin səngidiyi ərefədə Atambayevin həbsi istisna edilmir.

Onun gəncliyində küçə süpürgeçisi, həmbal və tərcüməci işlədiyi vikipedik məlumatlarda yer alıb. 1956 təvəllüddür. Arşan kəndi, Alamudun rayonu, Çuy vilayətində anadan olub.

Atambayev 2011-ci ilən 2017-ci ilə qədər ölkəsine rəhbərlik edib. 2007-ci ilən bir il Qırğızstanda baş nazir olub. O, 1999-cu ildən Qırğızistan Sosial Demokrat



# Süpürgeçilikdən prezidentliyə yüksələn gitaraçı-siyasetçi: Atambayev kimdir?

İlk dəfə iqtidarı könüllü təhvil verən keçmiş prezent qırğız qırğınına görə həbsin astanasında; ABŞ hərbi bazasını çıxaran, Putin layihəsinə qoşulan, Gülənin məktəblərini bağlamayan sabiq rəhbərin dosyesi və uğursuz "Medvedyev projesi"...

Partiyasının sədridir və Anatoly Türkçəsində sərbəst qalxanda şəxsən özü 5-6 dəfə yuxarıya atəş açıb: "Həmin vaxt qaranlıq idi. Atəş açanda güllənin səkdiyini, yaxud kiməsə dəydiyini bilmirəm. Çalışırdım ki, xüsusi təyinatlılardan heç kimə dəyməsin. Lakin kimse onları qabağa itəleyirdi. Dərhal xəbərdarlıq etdim ki, müqavimət göstərəcəyəm".

**A. Atambayev bildirib ki, bütün silahları toplayaraq evinin üçüncü mərtəbəsinə qoyublar:** "Xalq bütün silahları təhvil verdi, biz heç kimə silahlandırmırıq".

**A. Atambayev "İslahatlar naməne" hərəkatının çətiri altında başlanan etirazların avanqard liderlərindən birinə çevrilir.** 2011-ci ildə Qırğızistan prezent olan Atambayev rusvərəst kimi özünü təqdim edir. O, Qırğızistanın Putinin layihəsi olan Gömrük İttifaqına üzv olduğunu açıqlayır, 2014-cü ildə isə ABŞ hərbi bazasının ölkədən çıxarılaçına vəd verir: "Biz başa düşdük ki, onlara neft, təbii gəz və özlərinə lazım olan başqa maraqlar daha vacibdir. ABŞ-a dünyada demokratiyanın bərqərar olması lazım deyil".

Keçmiş prezent fealiyyəti dövründə Fətullah Gülenin Qırğızstandakı mətbələrini bağlamaması ilə

seçilib. Atambayev Ərdoğa-nın arzusunu yerinə yetirənə bilir. Keçmiş prezident Moskva İdarəciliyinstitutunda iqtisadiyyat fakültəsində təhsil alıb. 2000-ci ilədəki prezent seçkiləri onun üçün uğursuz başlangıç olub - cəmi 0,6 faiz səs toplayıb. 2005-ci ildə isə hökumətdə təmsil olunub, sənaye, ticarət və turizm naziri cəmi bir il sonra hakimiyyətə qarşı çıxıb.

**A. Atambayev "İslahatlar naməne" hərəkatının çətiri altında başlanan etirazların avanqard liderlərindən birinə çevrilir.** 2011-ci ildə Qırğızistan prezent olan Atambayev ilk xanımı Buzazhdan dörd övladı var - özünü təqdim edir. O, Qırğızistanın Putinin layihəsi olan Gömrük İttifaqına üzv olduğunu açıqlayır, 2014-cü ildə isə ABŞ hərbi bazasının ölkədən çıxarılaçına vəd verir: "Biz başa düşdük ki, onlara neft, təbii gəz və özlərinə lazım olan başqa maraqlar daha vacibdir. ABŞ-a dünyada demokratiyanın bərqərar olması lazım deyil".

Keçmiş prezent fealiyyəti dövründə Fətullah Gülenin Qırğızstandakı mətbələrini bağlamaması ilə

leyi maraqlandırır. Məni maraqlandıran Qırğızistannın taleyidir. Atambayev

Qırğızistanın şimal klanlarının, hazırlı Prezident Sooronbay Jenbekov isə cənub klanlarının maraqlarını təmsil edir. Qırğızistan artıq iki dəfə silkələnmə yaşayıb ve liderlərin razılışa bilməməsi ucbatından üçüncü inqilab da yaxınlaşır. Artıq aşkar şəkildə görünür ki, Putinin də yardım cəhdləri uğursuzluqla başa çatıb", - deyə o bildirib.

Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyundan deputatlar sabiq prezidenti toxunulmuşdan mehrum ediblər. Ona qarşı Qırğızistanda vəzifə səlahiyyətlərindən suis-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə madde üzrə ittihad irəli sürürlüb.

Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya prezidenti Vladimir Putinle görüşüb.

"Qırğızistan prezidenti Sooronbay Jenbekovun eks-prezidenti Almazbek Atambayevi həbs etmək üçün vaxtı azdır. Birinci cəhd alınmadı, ikinci cəhde

qədər Atambayev daxildə yevanın başçılığı ilə qısa və xaricdə özünə dəstək qrupu formalaşdırmağa çalışacaq.

**"Atambayevin itirəcəyi heç na qalmayıb, həbsdən yaxa qurtarmaq üçün ölkəsinə vətəndaş müharibəsinə də sürükleməyə hazırır"** - politoloq Elxan Şahinoğlu bu cür şərh edir.

**Onun sözlərinə görə, baş verənlərə Kremlin mövqeyi maraqlıdır:** "Qırğızistanın həm hazırkı, həm də keçmiş prezidenti Kreml sahibindən dəstək almağa çalışır. Ancaq əgər Atambayevin həbsinə qərar verilibsə, böyük ehtimalla, Qırğızistanın ha-

başçısı bundan belə sakitcə və sivil şəkildə əvəzləsin. 2017-ci ilin sonunda Atambayev postu doğrudan da tamamilə ağrı-acı-sız tərk edib. Əslində yeni konstitusiya ona, sadəcə, başqa çıxış yolu qoymurdu

- bu sənədə əsasən, bir nəfər dövlət başçısı postunu yalnız bir müddət boyunca tutu bilər.

Lakin seçiləri qıraq adam deyil, Atambayevin 1990-ci illərdə qurduğu Qırğızistan Sosial-Demokrat Partiyasından (QSDP) irəli sürülmüş Sooronbay Jeenbekov udub. Atambayev prezident postunu tərk edərək QSDP başçısı postuna qayıdır. Bütün bunlar Dmitri Medvedyevin prezidentliyi dönməndə Vladimir Putinin "Vahid Rusiya"nın başçısı postuna keçirildiyi Rusiya qalaqurmasını yada salır.

Atambayev və Jeenbekov arasındakı münasibətlər 2018-ci il boyunca sürətlə korlanıb. Atambayevin bütün adamları sayılı aylar ərzində yüksək postları itirib, bəziləri isə korupsiyaya görə cinayət təqibinə düşər olublar.

QSDP-də parçalanma yetişməyə başlayıb - kimsə lideri dəstəkləməyə hazır olduğunu bildirib, kimsə "hakimiyyət partiyası" statusunu itirmək istəmeyib".

**P.S.** Son məlumatlara görə, Atambayev hakimiyyətə təslim olub.

□ **Emil SALAMOĞLU,**  
"Yeni Müsavat"

"Məni Atambayevin ta-

“Qaraçılara qarşı ciddi tədbirlər görülmeli, sənədləri yoxdursa, ölkə hüdudlarından kənarə çıxarılmalı, göldikləri dövlətə geri qaytarılmalıdır”.

Sfera.az-a açıqlamasında bu sözleri ölkəmizdə qaraçılaraın sayının keskin artmasına münasibət bildirən Milli Məclisin deputatı Fazıl Mustafa deyib: “Fəaliyyətləri genişlənən qaraçılara qarşı mübarizədə inzibati cərimeler tətbiq edilməlidir. Bu fəaliyyətlə məşğul olan insanlar inzibati qaydada cərimələnməli və sənədləri yoxdursa, ölkə hüdudlarından çıxarılmalıdır. Çünkü həmin insanlar faydalı əməkli məşğul olmayıraq diləncilik edir, bu yol verilməzdir. Buna qarşı hüquq-mühafizə orqanları müvafiq qanuni tədbirlər görməlidirlər. Əks halda, həmin diləncilər ictimai qaydanın pozulmasına səbəb olur, cəmiyyətdə heç də yaxşı olmayan əhval-ruhiyyə yaradırlar. Qaraçılaraın fəaliyyəti həm də oğurluq hallarının artmasına səbəb olur. Düzdür, qaraçılara qarşı mübarizədə müyyən çətinliklər də var. Amma fikrmə, bu mübarizəni genişləndirməliyik ki, yaranmış vəziyyət ictimai əhval-ruhiyyəyə pis təsir göstərməsin”.

Bu mövzu istər-istəməz bizi Azərbaycandakı qaraçılara bağlı məsələni gündəmə getirməyə səbəb oldu.

Bu köçəri xalqın orijinallığını və mədəniyyətini qorumaq məqsədilə 1971-ci ildə Londonda Qaraçılaraın Beynəlxalq İttifaqı yaradılıb, qaraçılara bayraq və himn seçilib.

Qaraçılara Hind-Avropa mənşəli köçəri xalqlardandır. Onlar haqqında məlumat ilə dəfə 1501-ci ildə qeyd olunub. Qaraçılara demək olar ki, bütün qitə və materiklərdə yaşayırlar. Onlar tarixən köçəri həyat tərzini sürüb. Ənənəvi olaraq atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətəri olan nalbəndlək, xırda məisət avadanlıqları, kənd təsərrüfatı (torpaqda işləmək üçün) alətləri istehsalı ile məşğul olurlar. Qaraçılaraın özlərinə məxsus ele adət-ənənələri var ki, bunnar heç bir xalqa mənsub deyil. Hazırda dünyada qaraçılara məşhur edən musiqi və rəqsənən sonra faldır. Falçıların çox vaxt həqiqətə yaxın məlumatlar əldə etməsi həmişə məraqq doğurur. Qaraçılaraın əksəriyyəti hipnoz etməyi yaxşı bilir və bunu heç də xeyirli məqsədlər üçün istifadə etmirlər. Bu səbəbdən də söhbət zamanı onların gözlərinin içində baxmaq çox təhlükəlidir.

Dünyada qaraçılaraın ümumi sayı haqqında dəqiq rəqəmlər göstərilmir. Bunun səbəbi də onların daim köçəri həyat tərzini sürməsi və çox ölkədə onların qeydiyyata alınmamasıdır. Onların böyük hissəsi rəsmi sənədi olmadan yaşayır.

Qeyd edək ki, 2012-2014-cü illərə olan qeyri-rəsmi məlumatə əsasən, Azərbaycanda yaşayan qaraçılaraın ümumi sayı 10 min nəfərə yaxındır. Onlar iki gruba bölündülər: fars dilində danışanlar və kurmanc dilində danışanlar.



# Azərbaycanın qaraçı problemi - çıxış yolu nədir?

Böyük qismi rəsmi sənədi olmadan yaşayın qaraçılara oturaq həyat tərzinə keçib və....

**Qaraçı diləncilər iki cürdür: dələduzlar və kölələr**

Ona görə də sosial araşdırmaarda qaraçı diləncilər iki qrupa bölünür: dələduzlar və kölələr. Onlar gündəlik yer puju ödeyirlər. Diləncilərin 40 fizi zorla saxlanılır və ancaq yemək üçün işləyirlər. Adətən onlar heç kimləri olmayan rayon adamları, o cümlədən uşaqlardır. Amma metro və ibadət yələrinin yaxınlığında olan diləncilər “sahibkar” üçün çalışırlar. Konnardan başqa şəxslərin gəlib burada dilənməsi qeyri-mümkündür. Onlar, sadəcə, qovulurlar.

**Salfet satışı ümumən dilənməye qarşı qalxan olaraq istifadə edilir. Dilənməni daha mədəni səviyyədə təqdim etmək, cəmiyyətin qınağını azaltmaq üçün satıcı rolunu öhdəsindən az-çox gelir. Türkiyədə aparılan bir sosial araşdırımada bəlli olub ki, diləncilər ilk olaraq bu işə başlayanda çox utandıqlarını desələr də, daha sonra buna öyrəşdiklərini, üstəgəl, rəqabətin qaydalarını da öyrəndiklərini deyiblər. Diləncilik bir neçə kateqoriya üzrə yaranır:**

1. İşsizlik, yoxsulluq - iş ta-

pa bilmədiyi, ac olduğu üçün diləncilik etdiyini deyənlər bu kateqoriyada böyük üstünlüyə sahibdilər. Diləncilərin bir çoxu “nə üçün dilənirsən” sualına cavabda deyirlər ki, iş tapmadıqları üçün bu yola baş vurublar. Onların əsas arqumenti isə “oğurluq və ya fahişəlik etmərəm ki. Dilənmək bunları etməkdən daha yaxşıdır” olur.

Amma araşdırımlar sübut edib ki, kiçik bir iş qarşılığında (məşin yumaq, ev və ya dükən temizliyi etmək kimi) ehtiyacını qarşılıyacaq pul təklifi olunduğunda, bu təklifi qəbul edəcək dilənci yox deyəcək qədər az saydadır. Bir çoxu xəsta olduğunu əsas götürərək, bu təklifi redd edirlər.

**2. Xəstəlik/sıkəstlik** - Yoxsulluğu ucbatından xəstəliyini müalicə etdiye bilmədiyi və müalicə olunmaq üçün diləndəyi deyən kateqoriyanı da unutmamaq lazımdır. Bəzi diləncilər saxta xəstəlik kağızını və ya rentgen kağızlarını da başqalarını inandırmaq üçün istifadə edirlər.

**3. Yolda qalma:** Daha çox avtovəzəl və ya qatar stansiyalarında dilənənlərin məraciət etdiyi bir üsuldur. Adətən təmiz geyimli və düzənlənmiş görünüşə sahib ola bu şəxslər bir qayda olaraq deyirlər ki, pullarını itirdikləri, oğurlatdıqları üçün rayonlarına gedə bilmirlər, bilet almaq üçün pula ehtiyacları var. Ona görə də qarşılara çıxan insanların bilet pulu istəyirlər. İnandırıcılığı artırmaq

üçünse pulu borc olaraq istədiklərini və daha sonra ödəyəcəklərini deyərək, həmin adamdan telefon nömrəsi də isteyirlər. Əgər müraciət etdikləri şəxs bilet pulunu ona vermək əvezinə, bilet şəxsən özü almaq istəsə, buna razılaşmayaq, israrla bilet pulu isteyirlər. Diləncilər yardımsevərlərin birbaşa vicdanlarına, duyğularına xıtab etmə üsulundan istifadə edirlər. Çünkü insan köməyə sövq etmənin ən asan və netice verən üsulu budur.

**Almaniya üçün onlar “islah olunmayan suçlular”dır**

Dünyadakı vəziyyətə de nezər salaq. Uzun müddət, sadəcə, Macarstanın yox, Ruminiya və Bolqarıstanda da demografik quruluş bu gün müqayisədə tanınmaz hala gelib. Hazırda bu ölkələrdə əhalinin 10 faiz qədəri qaraçıdır. Təbii ki, Avropanın qəşəfli ilə bərabər sərbəst gəzmək fürsəti qaraçılara dənə dənə da çox dağılmışına səbəb olub.

Qaraçılara İspaniyadan Ukraynaya, Çexiyadan Fransaya, Bolqarıstandan Almaniya qədər heç bir yerdə sevilmir və hər zaman ayrı-seçkiliyə məruz qalırlar. Almaniyada zəmanında qaraçılara “islah olunmayacaq suçlular” adlandırılıb. Başda Çexoslovakıya, Macaristan, Yuqoslaviya, Ruminiya, Bolqarıstan, Polşa olmaq üzrə bütün Avropada bir milyonaya yaxın qaraçı qətlə yetirilib. Bu, həmin döñəm idi ki, qaraçılara

sayı yetərince böyük idi - əhalinin 3 və ya 5-dən biri. Onlar üçün ikinci Dünya müharibəsi, onsuza da acılarla dolu olan tərixləri üçün zirvə nöqtəsidir.

**Çexoslovakıyada** (1948-1992) qaraçı sayının artımının qarşısını almaq üçün qaraçı qadınlar zorla qışlaşdırılıb. Hazırda dövlətin bunu, sadəcə, rəsmi bir siyaset kimi apardığı, yoxsa bəzi milliyyətçi həkimlərin buna səbəb olduğu müzakirə edilir. Təkcə Çexoslovakıyada yox, xüsusən də balkanlarda və İspaniyada qaraçılara qızılımeye davam edilər. Hamisində onların adlarından başlayaraq, assimiliasiya edilməyə çalışdığı müşahidə edilib və dağınq bir şəkildə, üstəlik, təşkilatsız olmalarına görə onlara qarşı yönəlmüş təhdid və təzyiqlərə cavab belə verə bilməyiblər. Məsələn, Bolqarıstanda bir dəfə olmaq şərtiə bir qanunla hamisindən adları dəyişdirilib. Amma çıxış

çəhrayı uğurlu sayılar. Yaşlı rəng isə qaraçılara simvolları qəbul edilir.

Qaraçılara həyat tərzləri yerli əhalidən olduqca fərqlidir. Bu fərqliklərə görə çox vaxt yerli əhali tərəfindən oğurluq, cadugərlik, uşaq qaçırmaq kimi cinayətlərde suçlanırlar. Bu səbəblərə görə də xalq tərəfindən daim təcrid edilirlər.

**Qanunlar qaraçılara yumşaq davranışın, nəticə...**

Azərbaycan qanunları bu haqda nə deyir? Dilənciliklə məşğul olmaq inzibati xətadır. İnzibati Xətalar Məcəlləsinin avaralıqla məşğulolma adlı 307-1-ci maddəsi mövcuddur. Bu şəxslərlə məşğul olan orqan Daxili İşlər Nazirliyidir. Dilənciliklə məşğul olan şəxslər barəsində protokol təribə olunur və 20 manatdan 25 manata qədər cərime müyyən olunub. Əgər dilənciliklə məşğul olan şəxs öz yetkinlik yaşına çatmayıyan övladını da bu işə cəlb edir, 10 manatdan 15 manata qədər əlavə cərime tətbiq edilir. Bu kifayət etmədikdə isə şəxs barəsində 15 günədək inzibati həbs seçiləbilər.

Hüquq-mühafizə orqanla-

rının diləncilərlə davranma qaydası isə fərqlidir. Onlar məntəqələrə yığıldan sonra qeydiyyat üzrə rayonlara göndərilirlər. Amma bir qayda olaraq bu şəxslər paytaxta qayıdır. Çünkü bölgələrdə diləncilikdən qazanc olduqca cüzdır. Şəhər insanı isə əhvalına, səhhətinə, həyatındaki problemlərin çoxluğuna görə rehmdilliye dəhaçox meyl edir, alqış qazanmaq isteyir. Təsəvvür edin ki, xəstəxananın qarşısında dilənən yaşlı bir qadının duasına, alqışına nə qədər xəstə yaxınının ehtiyacı var?

Məsələn, xəstə analiz verməyə və ya analizin nəticələrini götürmək üçün xəstəxanaya girmək üzrə ikən yaşı diləncilərin alqış ve yalvarış sədaları göye yüksəlir: “Allah siz bütün dərd-bələlərdən, xəstəliklərdən qorusun. İnşallah, xoş xəbərlə çıxarsız içəridəm...”

Bunu eşidən kim elini cibinə atıb, en azı 20 qəpiyi diləncinin ovcuna basmaz ki? Ona görə də diləncilər üçün en optimal dilənmə yeri xəstəxana, məhkəmə, məscid qapıları sayılır. Uzun illər Bakıdakı təhsil ocaqlarının qarşısı da diləncilərin favorit məkanı sayılıb. Bunun da psixoloji səbəbləri var. Dilənci bir qızla evə gedən tələbə oğlan görən kimi onun yanını haqlayır və abırdañ salana qədər yalvarır. Nəticə 90 faiz dilənənin xeyrinə olur.

□ Sevinc TELMANOZI,  
“Yeni Müsavat”

Son vaxtlar qaz təchizatında fasilelərin sayı çoxalıb. Sosial şəbəkələrdəki müzakirələrdən aydın olur ki, müxtəlif yaşayış məntəqələrində qaz təchizatı demək olar ki, hər heftə bir günlüyə dayandırılır. Bu, səhor saat 9.00 radelərindən axşam saat 18.00-dək davan edir. Təchizat bərpə olunanda ise ilk 15-20 dəqiqə ərzində borulardan təbii qaz deyil, adı hava gəlir. Və qazdan dəfələrlə yüksək təzyiqlə gələn hava saygacaların daha sürətli işləməsinə və istehlakin artmasına səbəb olur.

Onu da qeyd edək ki, vətəndaşların qaz təchizatındaki kəsintilərin say çoxluğu və boruya hava vurulması ilə bağlı naraziqları illərdir davam edir.

Niye Azərbaycanın qaz təsərrüfatında təmir-bərpə işləri bu qədər çox həyata keçirilir? Onları sayını azaltmaq, bu işlər görürlərken qaz təchizatını alternativ xətdən təmin etmek mümkündürmü? Nəhayət, kəsintidən sonra borulara vurulan havanın miqdarnı azaltmaq, yaxud əhaliyə dəyən zərəri qarşılaşmaq olar mı?

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyir ki, payız-qış mövsümündə əhaliyə keyfiyyəti xidmət təqdim edə bilmərik. Diger tərəfdən, bir çox hallarda təmir-bərpə işləri "Azəriqaz"ın balansında olmayan magistral xətlərde aparılır. Məsələn, bugünkü (dünənki -red.) təmir qaz ixrac idarəsinin balansında olan magistral kəmərdə aparılır.

Təmirin uzunmüddətli olmasının isə C.Səfərov işin xüsusiyyəti ilə izah edir: "Yerüstü kəmərlərdə işi qısa müddətə başa çatdırmaq mümkün. Amma yeraltı kəmərlərdə bu, mümkün deyil, işin həcmi imkan vermir".

Təmirdən sonra borulara hava vurulmasına gelincə, xidmət rəhbəri bu prosesin də mövcud normativlər çərçivəsində həyata keçirildiyini bildirdi.

Uzun illər Bakının qaz təsərrüfatında rəhbər vəzifələr tutmuş mütəxəssis Nüsrət Qasimov isə hesab edir ki, on min kilometrlərlə uzunluğda olan qaz təchizatı sisteminde təmirin tez-tez aparılması normal



# "Azəriqaz" sistemində təmir-bərpə işləri... gedirmi?

**Ceyhun Səfərov:** "Payız-qış mövsümünə hazırlaşırıq"

**Nüsrət Qasimov:** "Təmir işləri zəruridir"

**Mirvari Qəhrəmanlı:** "Təmir adıyla itkiləri əhalinin canından çıxardırlar"

**haldır:** "Bunların hamısı yerüstü və yeraltı kəmərlədir. Bakının torpağı aşındırıcı xüsusiyyətə malikdir, borular tez korroziya uğrayır. Eyni zamanda borular korroziyanı sürətləndirir su, elektrik xətləri ilə eyni ərazidən keçir. Bütün bunlar borularda korroziya nəticəsində sizmalaşma səbəb olur. Bu isə qazın kanalizasiya, kabel quyuları vəsaitiyle gedib evlərin altına yiğilər. N.Qasimov deyir ki, təmir-dən sonra boruya hava vurulması mütləqdir: "Borular təmir-dən sonra 2-3 dəfə artıq təzyiqli hava ilə yoxlanmalıdır. Təzyiqə davamlılığı, həm də sizmanın olub-olmadığı yoxlanır. Bunsuz mümkün deyil. Bu hava saygacada elə böyük pul yazdır. Uzagi, 0,57 kubmetr yazırlı ki, bu da 5-6 qəpikdir. Camaat buna danışır, amma 2200 kubmetrdən sonra 20 qəpik hesablanmasın-

edir. Eyni zamanda bəzən bir binanı qoşmaq üçün bütün bir qəsəbəyə gedən kəmərdə təchizatı dayandırmaq lazımlıdır".

**N.Qasimov deyir ki, təmir-dən sonra boruya hava vurulması mütləqdir:** "Borular təmir-dən sonra 2-3 dəfə artıq təzyiqli hava ilə yoxlanmalıdır. Təzyiqə davamlılığı, həm də sizmanın olub-olmadığı yoxlanır. Bunsuz mümkün deyil. Bu hava saygacada elə böyük pul yazdır. Uzagi, 0,57 kubmetr yazırlı ki, bu da 5-6 qəpikdir. Camaat buna danışır, amma 2200 kubmetrdən sonra 20 qəpik hesablanmasın-

dan danışır. Həyət evlərində yaşayırıq da, öz ərazimizdə qaz borularında təmir aparıldığını ilədən neçə dəfə görürük? Mən UPD-də yaşayram, neçə illərdir öz ərazimizdə qaz işçilərinin hansıa təmir apardığını görməmişəm. Su işçilərini, elektrik işçilərini görmüşəm, amma "Azəriqaz" işçilərini yox. Diger tərəfdən, bu nə təmirdir ki, istinad olaraq 10-12 saat çəkir? Bunun yüksülü, ağır olmur - elə mütləq bütün gün ərzində davam edir?

Diger tərəfdən, sizmani yoxlamaq üçün hava niyə yarılmaması gərekir: "Avropada qazpaylayıcı şəbəkə bir neçə şirkətin elindədir, bu isə sağlam rəqabət yaradır. Sağlam rəqabetin olduğu yerda isə keyfiyyəti xidmət müləq olur. Bizdə də paylayıcı şəbəkə bir neçə elə verilməlidir ki, rəqabət və keyfiyyəti xidmət olsun. Üks halda, "Azəriqaz"da toplaşmış dələduzlar əhalini hökumətə qarşı qaldırmağa davam edəcəklər. Onlar olan yerde bu ölkədə başqa mühafizə ehtiyac yoxdur - özləri necə lazımdır narazı salırlar vətəndaşları dövletdən".

□ **Dünya SAKIT,**  
"Yeni Müsavat"

# İŞİD-in azərbaycanlı gəlinləri

**S**uriyanın İslam Dövləti qrupunun nəzarətindəki son istehkamından evakuasiya edilən insanların çoxunun qrupun döyüşçüləri ilə qohumluğu var. Suriyada ekstremist yaraqlıların dül qalmış arvadları və uşaqları xaricilər üçün xüsusi düşərgədə saxlanılır.

"Amerikanın Sesi"nin bu yanlınlarda Suriyanın Əl-Hol döşərgesinə baş çəkən müxbiri Mutlu Civiroğlu oradakı qadınların vəziyyəti ilə tanış olub.

O, düşərgədə qeyri-insani durumdan, çirkablıq və anti-saniyariyanın hökm sürdüyüünü deyib. Uşaqların vəziyyətini acıcaqlı adlandıran Civiroğlu hökumətləri onları qəbul etməye çağırıb. Müxbir qadınların, xüsusi Avropa ölkələrindən gələn



qadınların hökumətlərinin onları qəbul etmək istədiyini bildirib.

Adının Ayışə olduğunu deyən azərbaycanlı qadın həyat yoldaşı ilə birgə Suriyaya getdiyi deyib. Heyat yoldaşının Koçbanyada öldürülmesindən son-

ra bu düşərgəyə siğınan Ayışə düşərgədə yaşanan çətinliklər haqqda da danışır.

Anasının xristian, atasının şəfə olduğunu deyən digər bir azərbaycanlı qadın anasının

onu qəbul etmək istəmədiyini bildirib.

Mutlu Civiroğlu iki həftə öncə 14 yaşlı azərbaycanlı qızın nənəsinin də iştirakı ilə boğularaq öldürültüyünü deyib. Qızın günahı isə başını örtmək istəməsi olub.

Diger qadınlar da vətən həsrəti ilə yaşayır. Tacikistandan olan bir qadın oğlunun çekidiyi ümidi dolu rəsmiləri göstərərək, göz yaşlarını saxlaya bilməyib.

Suriya və İraqda həyat yoldaşları İŞİD-ə xidmət edən bəzən qadınlar ölüm hökmələrinə məhkum edilib. İraqda valideynləri terrorcular tərəfindən öldürülən uşaqların taleyi narahatlıq mövzusudur. Məhkəmənin qərarı ilə edam edilən qadınların övladla-

rının taleyi bəlli deyil. Lakin yardım təşkilatları düzəngələrdə həyatın kritik vəziyətde olduğunu və fəvqəladə vəziyyətdən çıxməq üçün zaman tələb olunduğunu deyir.



## Avtobus sürücüsü sükan arxasında öldü - Sumqayıtda...

Sumqayıtda avtobus sürücüsü sükan arxasında dünyasını dəyişib. Bu barədə "Qafqazinfo" ya sənəsiñlər məlumat veriblər.

Bildirilib ki, hadise 3 nömrəli marşrut avtobusunda baş verib. Belə ki, Sumqayıt şəhəri, H. Z. Tağıyev qəsəbəsi istiqamətində hərəkət edən avtobusun sürücüsünün sükan arxasında vəziyyəti pisləşib. İnfarkt keçirən sürücü dünyasını dəyişib.



**Cümə səhbətləri**  
**B**ismillahir-Rahman-Rahim!  
Qurban bayramı...  
Allah evinin ziyanətine getmiş hacilar ümre əməllərini yekunlaşdırır yəni də ehramlanırlar. Təqva və paklıq rəmzi olan libası geyinərək, Ərefət günləri üz tuturlar hacilar. Rəbləri ilə əhd-peymanlarını təzələmək, İlahi hüzurda vücudi imtahanlarını şərəfle vermək üçün müqəddəs Ərefət çölündə vüquf edirlər - məskun olurlar hacilar.

Rəbləri qarşısında güñahlardan paklanır, rəzzilik və cırkinliklərdən imtina edərək, ibadət edirlər onlar...

#### Nələrin simvolu var burada...

Axşamçığı milyonlarla insandan ibaret bir möhtəşəm sel Məşherül-hərama - Qiymətənəmənlərini xatrılardan bir məkanaya üz tutacaq. İnsanın özüne qayıdışına təkan veren riqqetli anlarını yaşayır burada hacilar. Sübh açılır. Mübarək zilhicce ayının 10-cu gününün sübhü. Günsən sələləri Yer üzünü işiqlandırmaga başlayarkən, hacilar Minaya keçid edirlər. Nəcə də əzəməti bir toplum! Nə möhtəşəm bir sahne!

Minada hacilar lənətlilik iblisini simvolizə edən cəmərələrə - sütunlara yetişirlər. Burada öz hiddətlərini zahir edir, xəbisliklərə, nəfsani asılıqlılara nifratlılarını bürüzə verirlər. Daşlayırlar lənətlilik iblisini hacilar... Daşlayırlar qəlbərindən olan rəzil qıl psixologiyasını! Atdıqları hər daşla sənki damcı-damcı çıxarırlar razılıkları qəlbərindən onlar! Əslində iblisin (lən) hər bir təzahürünə, hər bir zülmünə, hər məkan və zamanda, hər rəzil sıfətdə, hər mənfur cildde olan təzü-hürünə daş atırlar hacilar! Daşa basırlar lənətlilik şeytanı hacilar!

Sonra hacilar qurbangaha gedirlər. Allah! Allah! Düşünmək istəyən insan üçün nələri simvolizə edir bu qurbangah! Bəndənin ixləsini, Rəbbi öndənə gözlərə hədiyyə edir...

Əzəməti bir bayramdır Qurban bayramı. Mövcudiyətin felsefəsinə nə dərin eyham var burada... İlahi imtahanдан sonadək ləyaqətlə çıxmaga bir abidədir bu gün. Fədakarlığı örnek edən, gözəl amal uğrunda ən qiymətlisindən belə, keçməyi öyrədən bir gündür bu gün... **İsmayııl qurbanlığı**

Həzərət İbrahimin (ə) qurbanı - İsmayııl qurbanlığı... Allah Təala Həzərət İbrahim (ə) - Öz müxlis bəndəsinə sınağa çəkir.

# Qurban bayramının fəlsəfəsi



**Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com**  
**İlahiyyatçı-filosof, İçərişəhər Cümə məscidinin imam-cəməati**

maq vəzifəsi gelir.

#### Həzərət İbrahimin (ə) dəvəti

İndi isə müqəddəs həcc mərasimi bərədə olan Quran ayələrinə diqqət edək. "Və (yada sal) o zaman(i) ki, İbrahim üçün (Kəbənin sütunlarını Adəmin qoysduğu təməl üzərində qaldırsın deyə) Kəbə evinin yərini hazırladıq (və ona dedik) ki: "(Bu evin həcc mərasimində) heç nəyi Mənə şərik qoşma və Mənim evimi təvaf edənlər, (ibadət) duranlar və rüku və səcdə edənlər üçün təmizlə!"

"İlahi tərəfdən bəndənin üzərinə düşən vəzifə nə qədər çətin olsa da, İlahi eşqin şirinliyi bu çətinliyə qalib qəlir və lakin, bu anda, kəsməyə məhkum olan iti bir biçaq öz kəsmək funksiyasını yerinə yetirməyə aciz qalır! Biçaq hərəkətə getirilir, baş biçağın altında, amma iti bir biçaq kəsmir! Allahın əmin məleyi - Həzərət Cəbrayıl (ə) nəzil olaraq, Həzərət İbrahim (ə) buyurur ki, o, İlahi imtahanından şərəfle çıxmışdır. Bir qoyun etə edilir Həzərət İbrahim - İsmayııl qurbanlığı. İsmayııl yerinə bunu qurban kəsmək buyurulur ona.

"İlahi! Necə heyrəti bir səhnə! Necə vücutu bir durum! Kəsməli olan bəndə də, kəsməli olan bəndə de şərəfələ əz imtahanlarını verirlər! Bütün yaradılış aləmi bu vücudu səhnəni qibətə ilə seyr edir. Budur həqiqi insan! Budur Bəndə! Budur kamil bəndə məqamı! İnsan bəndəlik məqamına, kamillik məqamına beləcə ucalır! Bu şərəfli imtahanın müqabilində bir gerçək kəsilməli İsmayııl qurbanlığı bəşərə hədiyyə edilir..."

Müqəddəs ayələrdən bəlli olur ki, Kəbə evi əvvəller de olub. Kəbə evi Həzərət Adəm (ə) tərəfindən inşa edilib. Həzərət Nuhun (ə) zamanında baş verən tufan zamanı Kəbə evinə müəyyən xəsəret dəyir. Allah Təala bu müqəddəs məkanın yerini İbrahim peygəmbər (ə) bildirir. İbrahim peygəmbər (ə) də buranı övladı İsmayııl peygəmbər (ə) ilə birgə yenidən inşa edir. Kəbə evi hazır olandan sonra Allah Təala İbrahimə (ə) buyurur ki, buranı tövhid evi etsin. Təvaf edənlər, namaz qılanlar, rüku edənlər və səcdəyə gedənlər üçün bu evi təmizləsin.

Həqiqətdə İbrahim peygəmbər (ə) vəzifəsi - müqəddəs Kəbə evini zahiri və mənəvi şirkəldən təmiz saxlamaq idi. Bəndələrin burada yalnız Allah pərəstiş etməsini təmin etmək lazımdı. Bu məkanın ən mühüm ibadəti - təvaf və namazdır. Kəbə evi ibadət edənlər

ürün hazırlı vəziyyətə düşəndə isə Allah Təala İbrahimə (ə) əmr edir ki, insanlara həccə gəlməyi elan etsin. Təfsirlərdə oxuyuruq: "O zaman ki, İbrahim bu əmri alır, Allahə ərz edir ki, axı səsim insanların qulağına çatmayacaqdır. Ancaq Allah ona əmr edir ki, sən elan et və Men onları qulağına çatdıraram". Həzərət İbrahim də (ə) əllerini qulağına qoyaraq, şərq və qərbə səda edərək, deyir: "Ey insanlar! Kəbə evinin həccə size yazılışdır və Pərvəndigarınızın dəvətin yerinə yetirin".

Allah onun sədasi hamının qulağına, hətta ana rəhnində olan körpələrin belə qulağına çatdırır. Onlar da cavabında dedilər: "Ləbbeyk! Allahumma,

#### Həccə getməyin vacib şərtləri

Həcc bir neçə şərtə vacib olar (bu şərtlərin hamısı mövcud olmasa, həcc vacib deyilir):

a) Həddi-bülüğə çatmaq.  
b) Aql olmaq (ağlı başında olmaq).

c) Mal-dövlət, bədənin sağlam və qüdrətli, yolun açıq və vaxtin kifayət qədər olması baxımından müştəti olmaq.

- Mal-dövlət baxımından müştəti olmaq - yol azuqəsi və nəqliyyat vasitəsinin olmasından ibarətdir. Əgər bunların özü olmasa, onları əldə etmək üçün xərcleyə biləcək miqdarda pul və ya malin olması da kifayətdir. Qayıtmaq xərclərini də təmin et-

mək onun daxili tələbatı ilə bağlıdır, bununla onun ruhu dincəlirsə - bu, bir məsələ. Əgər həccə getmək insan üçün belə bir səciyyə daşıımırsa - bu, tam fərqli bir məsələdir. Hər şey niyətə qayıdır. O ki qaldı xeyriyyəciliyə - bu, həccə gedib-getməməsindən asılı olmayıraq, insanın üzərində olan mənəvi vəzifədir. Qurani-Kərimdə buyurulur: "Onlara razi olaraq verdiklərimizdən infaq edərlər (xeyriyyəciliyə xərcleyərlər)". Hər bir insan çalışmalıdır ki, imkani olmayanlara əl tutsun.

#### "Hacı" rütbəsi var mı?

Bir-iki kəlme də həcc ziyanətinin bahlığı ilə bağlı demək lazımdır. Sözsüz ki, hazırlı qıymətlər yüksəkdir və bu, bir çox

mək imkanının olması şərtlidir.

- Həccin vacib olmasında gedib-qayıtmaq xərclərindən əlavə, öz şərinə uyğun (qazancına, imkanına müvafiq) həddə ev və ev əşyaları, nəqliyyat vasitəsi və məşət üçün zəruri olan başqa şəylər də malik olmaşı şərtlidir. Əgər onların özü olmasa, onları əldə etmək üçün lazımi qədər pul, yaxud dəyərli bir əşyayı olmalıdır.

- Həcdən qayidana qədər ailəsinin xərclərini ödəməye imkanının olması - müştəti üçün şərtlidir.

- Həcdən imkanlı qayıtmaq, yəni qayıtdıqdan sonra həyətərzinin maddi cəhətdən çətinliyə düşməməsi üçün ticarət, əkinçilik, sənətkarlıq, yaxud bağ və dükən kimi mülkiyyət mənfəətinə malik olmaq - müştəti üçün şərtlidir. Əgər onların özü olmasa, onları əldə etmək üçün lazımi qədər pul, yaxud dəyərli bir əşyayı olmalıdır.

- Həcdən imkanlı qayıtmaq, yəni qayıtdıqdan sonra həyətərzinin maddi cəhətdən çətinliyə düşməməsi üçün ticarət, əkinçilik, sənətkarlıq, yaxud bağ və dükən kimi mülkiyyət mənfəətinə malik olmaq - müştəti üçün şərtlidir. Əgər öz halına uyğun qazanc əldə etmək qüdrəti olarsa, kifayətdir. Əgər qayıtdıqdan sonra dolanış tələbatı aylıq maaşla təmin olarsa, kifayətdir.

- Həccin vacib olması üçün bədən, yol və zaman cəhətdən imkanın olması şərtlidir. Buna görə də yol getmək qüdrəti olmayan, yaxud çox əziyyət çəkən xəstə üçün həcc vacib deyil.

Həmçinin, yolu açıq olma-

yan və ya həccə çata biləcək

dərəcədə vaxtı olmayan şəxse

də həcc vacib deyil.

- İmkənlər şəxs özü həccə getməlidir və başqasının onun tərəfindən həccə getməsi kifayət etməz. Amma həcci boy-

nunda qalan və qocalıq, ya xə-

təlik ucbatından həccə gedə bil-

məyən şəxsin əvezinə başqa

biriş həccə gedə biler.

#### Neçə dəfə həccə getmək olar?

Bir nəfərə ömründə bir dəfə həccə getmək vacibdir. Amma

elə olur ki, insan həccə ziyanətine

getməklə bağlı ruhi tələbatı hiss

edir. Cəmiyyətimizdə nədənsə

həccə ikinci dəfə getmək istə-

yən insanlara nisbətdə:

"Yaxşı-

si budur ki, hemin pulə xeyriyyə-

yəciliyi etsin" kimi yanaşma is-

rarla yeridilir. Amma axı bu in-

sanın ruhi tələbatı var. Bu hal-

da, ona "həccə getmə, əvəzin-

de xeyriyyəcilik et" demək, di-

ğer şəxsə "bu il istirahət et-

me, evində qal, onun puluna

xeyriyyəcilik et" demək kimi

olar.

Yəni hər şey insanın niyə-

tindən asılıdır. Əgər həccə get-

Qurban bayramının əməlləri

Bir neçə kəlme də Qurban bayramı gününün əməlləri bərədə qeyd edək:

Bayram qüslü almaq;

Qurban bayramının namazını qılmaq;

İmam Səccadin (ə) "Səhifeyi-Səccadiyə" dua kitabının 48-ci duasını oxumaq;

"Nüdbə" duasını oxumaq;

İmam Hüseynin (ə) Qurban bayramına məxsus ziyanətnameşini oxumaq;

Qurban kəsmək;

Qurban bayramı gününün zöhr namazından etibarən zil-

hicce ayının 12-ci gününün sübə namazına kimi 10 namazın sonunda aşağıdakı təkbiri söyləmek böyük savabə malikidir: "Allahu əkbər, Allahu əkbər, lə iləha illəllah, vallahu əkbər, Allahu əkbər və lilləh il-həmd. Allahu əkbəru əla mə razəqnə min bəhimətil-ən'am. Vəlhamdu lilləhi mə əbləne".

Allah Təala bizləri bu əzə-

matlı bayramın mahiyyətini dərk edib, yaşadanlardan qərar

versin! Amin!



# ÜSAVAT

## Son səhifə

N 166 (7336) 9 avqust 2019



### Bu ölkənin turistləri xaricdə bir-birinə nifrət edir

Rus turistlərin 40 faizi xarici ölkələrdə baş tutan tətil zamanı öz həmvətənələri ilə görüşü arzuedilməz sayılır. Skyscanner turist servisinin 2.5 min nefer rus turist arasında keçirdiyi rəy sorğusunun nticicələrinə görə, respondentlərin 40 faizi, ümumiyyətlə, həmvətənələrinə diqqət göstərmirlər, qalanları isə bu görüşdən məmənndlər. 26 faiz bu qarşılaşmadan qeyri-məmənluğunu rusların seyahət etdikləri ölkənin mədəniyyəti və adət-ənənəsinə hörəmətsizlikləri ilə izah ediblər.

Daha 23 faiz isə qeyd edib ki, rusların ətrafdakılara münəsibəti alçaldıcı olur, 17 faiz rusların alkohollu içkilərdən çox istifadə etməsini əsas gətirib. Rəyi rusluların 23 faizi isə bu görüşdən məmənluğunu olur. Onlar hesab edir ki, həmvətənələrlə şəhər vaxt keçirmək daha məqsədəyindür.

44 faiz respondent isə iddia edib ki, ruslar tətil zamanı özlərini digər millətlərdən olan turistlərdən daha piş aparırlar.



### Küçəyə atılan uşağı pişik xilas etdi

Rusyanın Obminsk şəhərindəki evsiz pişik dünyamın qəhrəmanına çevrilib. Buna sebəb onun küçəyə atılmış bir körpəni himaya edib, ölümündən xilas etməsi olub. Lenta.ru saytının xəberinə görə, 2 aylıq körpəni yaşayış binasının zibilliyinə atan şəxslər onun möcüza ilə xilas olacağını bilməyiblər. Belə ki, körpəni yerləşdirənlər qutu evsiz pişiyə məxsus olub. Sibir cinsindən olan pişik isə bir neçə saat boyunca o körpəni isidib və ətrafdakıların diqqətini cəlb etmək üçün aramsız məydayıb. Nəhayət, onun cəhdləri uğurla nöticələnib və yoldan keçənlər körpəni fərqli ediblər. Uşaq xəstəxanaya aparılb. Onun tam sağlam olduğu üzə çıxıb. Evin sakinləri isə pişiyi dadlı yeməklərlə mükafatlandırıblar.

## Yeni ayaqqabı alı, öz qala ayağını itirəcəkdi

İngiltərənin Billingsxerst kəndində bir qadın yeni ayaqqabı geyinəndən sonra ayağında sepsis yaranıb. 23 yaşlı maneken Cemma Dauni yerli "İkinci əl" mağazalarından birindən dikdən ayaqqabı alıb. O, bu ayaqqabını bir neçə dəfə geyinib. Sonuncu dəfə işə görüb ki, ayaqqabı onun ayağını döyür və yara yaradıb. Ayağndakı döyənək bir müddət sonra gəyərib.

"Hətta bir dəfə mən dözləməz ağırlara görə yere yixildim" - bunu da Dauni deyib. Qadın xəstəxanaya müraciət etməyi qərarlaşdırıb və orada ona antibiotik yazıblar. Amma bundan sonra qadının səhhəti dəhə da pisleşib. O, başqa bir tibb müəssisəsinə da getmek zorunda qalıb. Orada mütəxəssislər onda sepsis başlangıcı aşkar ediblər: "Mən həkim qəbuluna getdim. Həkim mənə dedi ki, nəbzim çox yüksək, ar-

terial təzyiqim isə çox aşağıdır".

Dauniyə eyni zamanda bildirilər ki, əger o, bir qədər də gecikseyydi, onun ayağını am-

putasiya etmek lazım geləcəkdi. Britaniyalı xəstəxanada iki gün keçirib, ondan sonra eve yazılıb. İndi model daha rahat ayaqqabını geyinməyə çalışır.

**Marketdə 4 gün yaşadı**

ABŞ-in Miçigan ştatının sakini Valmart hipermarketində iki sutka keçirib. Bu barədə lenta.ru saytı xəbər verib. Polislər adı açıqlanmayan 45 yaşlı qadın mağazanın arxa hissəsində qulaqcıqla musiqi dinleyən yerdə tapıblar.

Mağazanın meneceri bildirib ki, qadından bir neçə dəfə məkanı tərk etməsini xahiş etsə də, sonuncu buna məhel qoymayıb. Bundan sonra isə onlar polise müraciət ediblər. Hadise yerinə gələn polislər bildiriblər ki, qadın önce hər şeyi inkar edib, amma sonra boynuna alıb ki, bir neçə gün hipermarketdə yaşayıb. Mağazanın gizli kamerası qeydlərinə görə, qadın içəridə 4 sutka qalıb.

Qadın danışib ki, birgə yaşadığı oğlu onu alkoloqlizmde ittiham edəndən və vurandan sonra evi tərk edib. Polis isə onun mağazada qanunsuz yaşayışını anlayışla qarşılımayıb və ona qarşı cinayet işi açılıb. Qadının məhkəməsi 26 yanvarda olacaq. Həmin vaxta qədər harada yaşayacağı isə bilinmir. Polis həminin müyyənələşdirib ki, hipermarketdə olduğu müddədə qadın heç nə ouğurlamayıb.

## Bunları bilirsinizmi?

- \* Ağ Evdə 13092 ədəd çəngəl, bıçaq, qaşıq vardır.
- \* Timsahların dilləri damaqlarındadır.
- \* Bir siçan susuzluğa bir dəvədən daha çox dayana bilər.
- \* İtlər və camışlar rəng cəhətdən kordurlar, yəni rəng seçə bilmirlər.
- \* Timsahlar daha dərinə bata bilmək üçün daş udurlar.
- \* Qalınlığı və böyüklüyü necə olursa-olsun heç bir kağız parçası 7 dəfədən artıq qatlanmaz.
- \* Kanadada toplu içərisində xoruldayaraq yatmaq qanuna ziddir və belə insanlar hətta məhkəməyə də verilir.
- \* Qiymətli daşların çoxu bir neçə elementdən hazırlanır, sadəcə, brilyant bütünlükə karbondan hazırlanır.
- \* Sümüklü böcəklərin 4 ədəd burnu var.
- \* Bir dəvəquşunun gözü beynində böyükdür.
- \* ABŞ-da yaşları 20 il 29 arasında olan zənci kişilərin üçdə biri həbsxanada saxlanılır.
- \* Güllüş zamanı insanın 17 əzəlesi "işləyir".
- \* Bütün ömrü boyu insanın dərisi min dəfə dəyişir.
- \* Goy gözlü insanlar ağrırlara daha həssas olur.
- \* İnsanın dilinin izi də barmaq izləri kimi unikaldır.
- \* Bir damcı neft 25 litr içməli suyu yararsız edir.
- \* İnsanın gözü 10 milyon rəng çalarını seçməyə qadirdir.
- \* Yaşlı insanın bədənində olan sinirləri sıra ilə düzəsək uzunluğu 75 km-ə çatar.
- \* İnsanın ürəyi il ərzində 36 milyon 800 min dəfə döyüñür.
- \* İnsanın ağız boşluğununda 2 min dad reseptoru var.
- \* Dünyada ən çox yayılmış xəstəliklər diş əti xəstəlikləridir.

## Təyyarədə doğuldu, illər sonra hava şirkətində işə düzəldi

1990-cı ildə təyyarədə dünyaya gələn Türkiye sakini Erkan Geldi "Turkish Airlines" hava şirkətində işə düzəlib. Lenta.ru "The Daily Mail"ə istinadən xəbər verir ki, Erkanın anası onu İzmir-Frankfurt səfəri zamanı 9 aylıq hamilə ikən dünyaya gətirib. Uşağı təyyarənin Erkan adlı pilotunun şərəfinə belə adlandırlıblar.



Hazırda 25 yaşı olan Erkan ingilis dili müəllimi olaraq bakalavr təhsili alıb. Amma təhsilini bitirəndən sonra təyyarədə stüard işləməyə qərar verib. İş görüşməsi zamanı E.Geldi bildirib ki, o, bu peşəni yox, bu peşə onu seçib: "Mənim atam Almaniyada işləyirdi və biz tez-tez təyyarə səyahəti etməli olurdum. Hər dəfə təyyarəni görəndə fikirləşirdim ki, görəsən, orada işləmək maraqlı ola bilərmi?"

2009-cu ildə "Air Asia" aviakampaniyası təyyarədə doğulan bir uşağa ömr boyu pulsuz uçuş haqqı hədiyyə edib. Həmin oğlan təyyarə yerdən 610 metr yüksəklikdə olanda, konkret olaraq Kuala-Lumprun üstündən keçəndə dünyaya gəlib.

Səhifəni hazırladı: SELCAN



Dişləri hər gün yumaq yaddaş zəifliyini və ya ümumiyyətlə, yaddaşın itməsi problemini aradan qalıdır. Bu, 270 nəfər yaşlı insan üzərində aparılan araştırma nticicəsində melum olub. Araşdırmağa görə, dişlərə düzgün qulluq orqanizmi bir çox problemlərən qoruyur və beynin fəaliyyətinə müsbət təsir göstərir. Lakin dişləri yumaqla yaddaş arasındaki əlaqəni alımlar hələ ki bilmirlər.

Həkimlərin sözlərinə selən, kartof, çörək və görə, dişlərin çürüməsinin sairə ağızda süd turşusu əsas səbəbi qidalanmadır. Xüsusi şəkərli qidalarda yəvi element sayılır və dişləri məhv edir. Ona görə ağızda çox qaldıqda tədəd şirniyyati çox sevən uşaqlarda diş çürümələrinə daha çox rast gəlinir. Türkibində şəkər, karbohidrat çox olan qidalar, mə-

Ünvan: Bakı Şəhəri,  
R.Rüstəmov küçəsi

2528-cı mahallə ev 44/d  
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:  
Zahid SƏFƏROĞLU

Lisenziya N: B 114  
SAYI: 3.050

Təsisçi: Rauf ARIFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYXAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,  
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.  
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.